




ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 23 aprel 2019-cu il Çəşənbə axşamı № 86 (7246) Qiyməti 60 qəpik

Xəbər
Küçə itləri
1 il ərzində
13 min insanı
dişləyib -
uşaqlar
təhlükədə
yazısı sah.13-də

Gündəm

Azərbaycan-Aİ sazişi ilə bağlı ilginc iddialar



Ermənistən ölkəmizi təxribata çəkməklə Bakı-Brüssel əməkdaşlığını əngelləmək istəyir

yazısı sah.5-də

Ukrayna seçkilərindən azərbaycanlı siyasetçilərin çıxardığı nəticələr - nümunə, yoxsa...

yazısı sah.4-də

Partiya sədri erkən parlament seçkiləri olacağı iddiasında israrlıdır

yazısı sah.6-də

ABŞ-ın xüsusi xidmət dosyeleri casusların əlində...

yazısı sah.9-də

Qərb liderləri üçün "24 aprel" sınağı

yazısı sah.12-də

"Həmsədr ölkələrin toruna düşürük..." - politoloq

yazısı sah.11-də

Ayrılan AXH üzvləri barışa bilmədilər - daha bir istəfa, bir uzaqlaşdırılma...

yazısı sah.5-də

"Azərbaycanı yataqda Cey Kempenə satan..." müxalifətçi qadın kimdir

yazısı sah.3-də

İran investorlarını ölkəmizə necə cəlb edək - təklif

yazısı sah.15-də

Azərbaycanlı tələbələr Polşadan deportasiya olundu

yazısı sah.14-də

"Dollar kompensasiyası" alacaq şəxslər sırasında adı olmayanlar nə etsin?

yazısı sah.3-də

ERMƏNİSTAN 30 İLLİK LABİRİNTDƏ - XİLAS YOLU AZƏRBAYCANA APARIR

Düşmən ölkədə hakimiyyət yenilənsə də, siyaset dəyişmədi; Qarabağ konflikti çözülməyinçə Paşinyanı Sərkisiyanın taleyi, erməni xalqını isə yeni faciələr gözləyir...



musavat.com
Təgrul İsmayılov

yazısı sah.8-də

İcra başçısının Şəmkirdəki nəhəng biznesi - qızıl balıq, maral və faxül...

Alimpasa Məmmədovun "Azəforel" fermasına görə kəndlər Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub; icra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və...

yazısı sah.7-də



Sərdar Cəlaloğlu:
"Mitingbazlar taktikini dəyişməlidir"

yazısı sah.4-də



Aqiyə Naxçıvanlı:
"Xalida Bayramovanın və direktorun intiharla bağlı davranışları müəmmalı və dəhşətlidir"

yazısı sah.13-də



Kamran Əsədov:
"Universitetlərimiz dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır..."

yazısı sah.10-də



President İlham Əliyev Vladimir Zelenskini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini təbrik edib.

ONA-nın xəberinə görə, təbrikdə deyilir:

Hörmətli cənab Zelenski,

Ukraynanın Prezidenti vəzifəsinə seçilmeyiniz münasibətə Sizi ürəkden təbrik edirəm.

Azərbaycanla Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələr özündə bariz şəkildə eks etdirən dövlətlərə münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rəfahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

9 hakim barəsində araşdırma aparılır

Azərbaycanda ümumilikdə 9 hakim barəsində araştırma aparılır. ONA-nın əldə etdiyi xəbərə görə, onların barosunda iş materialları hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaranan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov işdən çıxarılib, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov həbs edilib.

Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul Məmmədov Rusiyada güllələnərək öldürülüb.

"Report" xəbər verir ki, 33 yaşlı R.Məmmədovun meyiti Moskva-Bakı təyyarə reysi ilə Azərbaycana gətirilib.

**Abunə daha sərfəlidir -
"Yeni Müsavat" abunə
kampaniyasını davam etdirir**



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmışla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

Kösklərdən alınan qəzeti bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzeti bir nüsxəsi isə sizə daha ucuz - 48 qəpiyə başa geləcək.

Aylıq abunə - 12 AZN

3 aylıq - 36 AZN

6 aylıq - 72 AZN

Abunə yazılım üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşımə Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bundan başqa "Qaya" Mətbuat Yayımları ilə də abunə yazılı bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96

Ərdoğan Kılıçdaroğlunun döyülməsindən danışdı

Türkiyə prezidenti Recep Tayyib Ərdoğan ana müxalifə partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sadri Kamal Kılıçdaroğluna Ankada edilən hücumu münasibət bildirib.

ONA xəbər verir ki, Ərdoğan özünün twitter hesabında şəhidin dəfn mərasimində arzu edilməyən bir hadisənin baş verdiyini vurgulayıb: "Təessüf ki, Ankaranın Çubuq rayonunda şəhidin dəfn mərasimində arzulanmaz olay yaşanıb, CHP sədrinə qarşı etiraz aksiyası fiziki zorakılıq aksiyasına çevrilib. Hər cür zorakılığın və terrorun eleyhinəyik. Heç kimin Türkiyədə sabitliyi pozmasına imkan verməyəcəyik".

Türkiyə prezidenti hadisə ilə bağlı ətraflı araşdırma apalaracağını qeyd edib.

Qeyd edək ki, aprelin 21-də Ankaranın Çubuq rayonunda PKK terrorçuları ilə döyüşdə şəhid olan herbənin dəfn mərasimində CHP sədrinə hücum olub. Yüngül xəsərət alan Kılıç-



daroğlu polisin və mühafizəçilərinin köməyi ilə bir evə aparılıb, daha sonra zirehli maşınla ərazidən uzaqlaşdırılıb.

Hadisəni törməkdə təqsirləndirilən 11 nəfərin kimliyi müəyyənənmiş, onlardan 9-u saxlanılıb. 3 nəfər bu gün ilkəndindirmədən sonra sərbəst bırakılıb, digərləri ilə bağlı anlaşmalar davam edir. Hadisəni təşkil etməkdə və Kılıçdaroğlu-

Daxili işlər naziri Süleyman Soylu isə hadisənin xaricdən qaynaqlanan təxribat olduğu barədə iddiaların əsasız olduğunu yumruqla vurmaqdə təqsir-

ləndirilən Osman Sarğıın ha-

zırda polis tərəfindən dindirilir.

Hakim Ədalet və İnkıfət Partiyasının (AKP) sözcüsü Ömer Çelik Osman Sarğıının AKP üzvü olduğunu, en qısa vaxtda partiya sıralarından xəric ediləcəyini bildirib.

Daxili işlər naziri Süleyman Soylu isə hadisənin xaricdən qaynaqlanan təxribat olduğu barədə iddiaların əsasız olduğunu vurğulayıb.

Nazirlilik aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb. Nazirliyin Milli Hidrometeoroloji Departamentinin direktoru Umayra Tağıyeva "Report" a deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir.

O qeyd edib ki, şimal yarımkürəsinin atmosferi bütönlükde yay rejiminin sirkulyasiyasına keçməsinə baxmayaraq, meridianlıq faktorunun yüksək olması hesabına "soyuqların qayıtması" müşahidə edilir: "Ayri-ayrı anomal soyuq illərdə aprel ayının orta temperaturu normadan 5-6 dərəcə aşağı ola bilər. Bu, aprel ayının ümumi xarakterizə edən, keçid dövrü olmasının göstəricisidir. Gündəlik havada isə orta sutkalıq temperaturun ümumi yüksəlməsi fonunda, bu soyuq hava kütlələrinin daxil olmasında özünü göstərir. Bəzi hallarda geri qaydan soyuqlar böyük əraziləri əhatə edir, uzun müddət saxlanılır və kəskin şimal küləkləri ilə müşayiət olunur".

Direktor bildirib ki, aprel ayında soyuq və isti hava kütłələrinin bir-birini əvəz etməsi xüsusi kontrastlı olur: "Bu isə onunla izah olunur ki, şimalda, qütbətrafi rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olunduğu zaman, cənubda temperatur yay göstəricilərinə yaxınlaşır. Təbii ki, atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sahiləri üçün qış qayıtmış olur. Aprelin 18-dən 22-dək şimal enliklərdən uzun süren soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraitini yaradıb. Dağ və bəzi dağetəyi rayonlarda yağışlıqlar qara keçməklə 2-14 sm. qalınlığında qar örtüyü yaranıb".

"Son 5 gün ərzində yağan yağışlarının miqdarı bəzi rayonlarda aylıq normanı keçmişdir. Xüsusiələ Böyük Qafqazın rayonlarını qeyd etmək lazımdır. Zaqatalada 130 mm. yağışı düşməndir ki, bu da aylıq normanın 127 faizini təşkil edir. Balakən, Şəki, Oğuz, Qubada - 38-94 mm., 72-92%, Lənkəran-Astarə zonasında isə 88-100 mm. düşməndir ki, bu da aylıq normanın 140-180 % -ni təşkil edir. Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə aprel 20-də normadan 6,6 dərəcə aşağı enib. Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son 2 onillikdə rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunub ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır. Aynın 22-de axşam vaxtları, həmçinin aprelin 23-de gecə saatları bəzi rayonlarda intensiv yağışlarının olma ehtimalı saxlanılır. Bununla əlaqədar dağ çaylarında qışamüddətli su basmaları mühkəndür. 3-cü dekadanın 2-ci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir" - deyə U.Tağıyeva əlavə edib.



Azərbaycanla BMT arasında müdafıə sahəsində əməkdaşlıq müzakirə edilib

Müdafıə naziri general-polkovnik Zakir Həsənov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam Əsərzai ilə görüşüb.

ONA-nın nazırı istinadən verdiyi xəbərə görə, Azərbaycanın BMT ilə faydalı və hərəkəfli əməkdaşlıq etdiyini vurğulayan müdafiə naziri ölkənin bu təşkilat çərçivəsində hərbi sahədə əməkdaşlığı başladığını qeyd edib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışının həlli ilə bağlı görülən işlərdən danışılıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Müdafıə naziri bu yaxınlarda Nyu-York şəhərində keçirilən BMT tedbirlərində iştirakını xatırlayıb və burada keçirdiyi görüşlərin nəticələrini qonaqla müzakirə edib.

Q.İsərzai də öz növbəsində Azərbaycanın Əfqanistanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycan hərbiçilərinin sülhə dəstək missiyalarında fəal iştirakına görə öz təşəkkürünü bildirib.

Görüşdə BMT çərçivəsində hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz,
biz istədiyiniz
ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitablara daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Fiziki şəxslərin problemləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə transi həyata keçirilib.

Azərbaycan Məliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev ilk tranş məbləğini açıqlayıb: "Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-də Məliyyə Nazirliyi tərəfindən Məliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvətəmə prosesində onlara kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılib. Tranşın məbləği 350,8 milyon manatdır.

bu məsələlərin vətəndaşın araq ödənişləri nəzərə alınmaqla tənzimlənməsi məqsədə uyundur".

V.Bayramov həmçinin 10 min dollardan artıq olan kreditlərə differential olaraq güzəştin verilməsi ilə bağlı təklifləri martın əvvəllərində hökumətə təqdim etdi. Ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapa-

kompensasiya "Azerpoç" vəsitəsilə ödənilir. Kompensasiya yalnız əsas kredit borcuna görə hesablanır".

Bank hüququ üzrə mütəxəssis Əkrem Həsənov da "Yeni Müsavat" açıqlamasında prezidentin fərmanını və kompensasiya mexanizmini yüksək qiymətləndirdi. Ümid edirik ki, bu fermanın dilindən və üslubundan da

Kompensasiya alacaq şəxslər sırasında adı olmayanlar nə etsin?

Dollar kreditlərinə görə kompensasiyaların ödənişinə start verildi; problemlərlə üzləşənlər Apelyasiya Komissiyasına müraciət edə bilər

Qeyd edək ki, kompensasiyanın ödənilməsi prosesində yaranan problemlərin həlli üçün Apelyasiya Komissiyası yaradılıb. Prezident tərəfindən bu il fevralın 28-də təsdiq edilmiş "Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədilə MBNP-də Apelyasiya Komissiyası yaradılıb. Fəaliyyətə başladığı dövrən Apelyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdır. Daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların elədə edilməsi və ya aidiyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

Qeyd edək ki, problemləri kreditlərə bağlı kompensasiyaların ödənişi ətrafında çoxsaylı suallar qalmaqdadır.

V.Bayramov da "Yeni Müsavat" açıqlamasında bir sira məsələlərə aydınlıq getirib. O bildirib ki, əvvəl adı siyahida olan və adlarını aprelin 15-i elan olunan siyahida tapşananlar Apelyasiya Komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsi üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün erzində müraciətə baxıb cavablandırımalıdır. Digər tərəfdən, kompensasiya almanın hüququ olduğunu iddia, edən amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlar da eynilə Apelyasiya Komissiyasına müraciət etməlidirlər. Əger Apelyasiya Komissiyası vətəndaşın müraciətine müsbət cavab verməzsə, o zaman Azərbaycan qanunvericiliyinə uyğun ola-



raq, vətəndaşların məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

İqtisadçı onu da qeyd etdi ki, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbleğindən çıxılsı da, vətəndaşın artıq ödədiyi faiz və cərimələr qatarılmır: "Qaydalara əsasən bankın tətbiq etdiyi güzəşt kompensasiya məbleğindən çıxılsı, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaş bankdan 10 min dollar kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbleğindən azaldılır. Digər vətəndaş isə 10 min dollar kredit götürüb və ona da 4800 manat kompensasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğindən vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəsti nəzərə alır, amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə alınır. Bu baxımdan da

caq, 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik. Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə de məhkəmə qərarı ilə kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən ödəniş etmiş zəminlər daha qısa zamanda hüquqi prosedurları keçməyə çalışmalıdırlar".

Başqa şəxslərin adına kredit götürüb ödəyənlərə gəlincə, iqtisadçı vurğuladı ki, belə halların sayı az deyil: "Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədiyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər".

Məliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev isə "Yeni Müsavat" açıqlamasında bildirdi ki, kompensasiya ilə bağlı problem yaşayanlar, adını siyahida tapa bilməyənlər apelyasiya şikayəti verə bilərlər. 10 min dollardan artıq olan problemləri kreditlərin taleyi gəlincə, Palata sözüsü, fərmanın yalnız 10 min ABŞ dollarına qədər kreditlərə şamil edildiyini bir dəha vurğuladı.

E. Allahverdiyev qeyd etdi ki, may ayının sonuna qədər kompensasiyaların ödənilməsinin tam yekunlaşması nəzərdə tutulur: "Bağlanan bankların müştərilərinə, eləcə də BOKT-ların müştərilərinə

hiss olunur ki, onu hüquqşunaslar deyil, iqtisadçılar hazırlayıblar. On görə də üslubunda bir qədər problem var. Ancaq bunu ciddi problem hesab etmirəm. Məsələn, fərmanın icrası ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq qaydalar qəbul edib. Qaydaların adından elə yalnız dollar kreditlərindən səhəbət gedir, mərtdə isə qeyd edilir ki, həm de milli valyutada olan kreditlərden səhəbət gedir. Bu kimi nüanslar var. Digər tərəfdən, banklara az qala göstəriş verilir ki, restrukturasiya etsinlər, prezident isə banklara belə bir tapşırıq verməyib, tövsiyə edib. Bu məsələnin sırf hüquqi və texniki problemləri var, lakin bunlar vətəndaşları elə də maraqlandırırmış".

Hüquqşunas hesab edir ki, hazırda əsas problem 10 min dollardan və ya 17 min dollar dan çox krediti olan şəxsləre aiddir: "Elə şəxslər var ki, 2014-cü ildə 12 min dollar kredit götürüb, 2015-ci ilin 21 fevral devalvasiyasında 10200 dolları qalmışdı. 200 dollara görə bu kompensasiya məbleği həmin şəxse şamil edilmir. Lakin elə adam var ki, 50 min dollar götürüb, devalvasiya ərəfəsində 10 min dollardan az borcu olduğuna görə ona kompensasiya düşür. Yaxşı oları ki, kompensasiya 50 min dollara qədər kredit götürənlərin 10 min dollarına şamil edilsin. Bu baxımdan bəzi vətəndaşlar özlərini ayrı-seçkiliyə məruz qalmış kimi hiss edirlər".

Kompensasiyanın mexanizmine gəlincə, bəzi vətəndaşlar adlarını Palatanın yaratdığı portalda tapa bilmirlər. Onlara tövsiyə edirik ki, MBNP-ye müraciət etsinlər, orada Apelyasiya Komissiyası yaradılıb. Burada problem həllini tapmasa məhkəməyə müraciət edə bilər. Bəziləri adlarını portalda tapsalar da, güzəşt məbləği ilə razı deyillər. Qısa vaxtda proses getdiyinə görə bu səhvləri anlamış olar. Bu

"Azərbaycanı yataqda Cey Kempenə satan..." müxalifətçi qadın kimdir

Real TV-dən sensasion anonslar; "O, xüsusi xidmət orqanlarının sanballı əməkdaşıdır"



REAL televiziyanın rəhbəri, tanınmış telejurnalıst Mirşahin Ağayev özünün müəllif verilişində sensasion faktlar açıqlayıb. "Mir Şahinin vaxtı" adlı müəllif verilişinin dünənki son buraxılışında M. Ağayev şərti adı "sevincə anonslar" adlandırrıla bilecek iddialarla və bu iddiaları təsdiqleyəcək şəhəri vəsaitlərlə çıxış edib.

Musavat.com verilişin həmin hissəsinin məzmununu və verilişin youtube versiyasındaki müvafiq dəqiqələrini təqdim edir. Öncədən arayış üçün deyək ki, burada söhbət xərici ölkələrdən birinə siğinmiş və oradan Azərbaycana, onun iqtidarına, müxalifətin və medianın müəyyən kəsimlərinə qarşı böhtən yağıdırın bir qadının xərici xüsusi xidmət orqanı agenti ilə "xüsusi" münasibətlərindən gedir. Mirşahin Ağayev efirdə göstərilən bir fotonun nümayişinin ardından deyir:

"Məsələn, bu gonbul, tösmərək cənaba diqqətlə baxın. Birinci sual: Bu topuş, xata çarpayışına malik, şirin təbəssümü, maraqlı cənab kimdir? Bu çarpayıda Azərbaycanı kim və neçəyə və hansı ölkənin xüsusi xidmətinə təklif edir. İpucu verirəm. O şəxsi Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültekin Hacıbəyli, yeni Milli-milsiz bütün Şura, özüne bənzer gürüh öz payına Azərbaycanın en qeyrətlə qadınlarından biri hesab edir. Son zamanlar bu qeyrətlə qadını bir GEYRətlə kişi qırğı dəha ardıcıl qoruyur. Yəni o qadın çooox demokratik birisidir. Bədəninin hər bir üzvünə tam azadlıq verib. Harası nəyi isteyirə, ixtiyar sahibidir. Demokratiyanın əlahiddə götürülmüş bir vücudda tam tentənesi".

İkinci sual. Diqqət çarpayıya! Yataqdakı nimçədə iki alma var. Daha doğrusu, bir alma və ikincinin yarısı. Bu alma parçası kimin ağızından qalan şirin sevgi izidir. Alma olmayına almadır, amma qadın Həvvə deyil. Bəs kimdi? Fantaziyanız işə salın... və nehayət üçüncü sual: Aranızda belə bir ad eşidən var? Cey Kempen. Kempen Cey! Bir ipucu da burada verim. Xüsusi xidmət orqanlarının sanballı əməkdaşıdır. Bu üç sual ətrafında düşünün. Biz mövzuya gelən həftə, onun təqvimini ilə desək, yedə gecə sonra qayıdacayıq".

Nəzərə çatdırıq ki, Amerikada anti-Azərbaycan fəaliyəti göstərən zərif cins nümayəndəsinə casusluqla bağlı in-diyyədək bir neçə dəfə ittihəmlər səslenib, buna dair tutarlı faktları özündə ehtiva edən en azı 4 yazı dərc olunub. Deməli, bu ittihəmlər çox ciddidir və hüquqi araşdırma da tələb edir.

□ Musavat.com

halda vətəndaşlar Apelyasiya həmin pul qaytarılmış, əsas borca sayılır. Ancaq borcu ödəməyen vətəndaşların borcu hesablanması cərimələr və faizlər tam silinir. Bu, gələcək üçün pis bir siqnaldır. O zaman hamı düşünəcək ki, borcu verməmək daha yaxşıdır, cənubi verməyənlərə daha çox güzəşt edilir. Buna yol vermək olmaz. Ümumilikdə hesab edirəm ki, yaxın aylar da bu proses tam bitəcək".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"

Bakı Şəhər İcra Həkimiyyəti Milli Şurannın 20 aprelə təyin etdiyi mitinqdə "yox" cavabı verdikdən dərhal sonra Milli Şura yenidən mitinq qərarı verib. Qeyd edək ki, Bakı Şəhər İcra Həkimiyyəti müxalifətin 19 yanvar mitinqindən sonra kütəvi aksiyalar üçün heç bir müraciətə müsbət cavab vermir. Milli Şurannın fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara da razılıq verməmişdi. Həmçinin Qarabağ Komitesinin "Qarabağ" mitinqi üçün müraciətinə mənfi cavab verilib.

Maraqlıdır ki, hər dəfə BŞİH-dən mənfi cavab alınsa da müxalifə eyni addımı təkrarlayır.

Müxalifə qurumları ard-arda mitinqlər təyin edir, BŞİH "yox" cavabı verir, yenidən mitinq üçün müraciət olunur, yənə BŞİH-dən eyni cavab gelir. Bir sira müxalifə siyasetçiləri deyir ki, bu, həmin siyasi təşkilatların mübarizə taktikasıdır, mitinq üçün müraciətlər, sadəcə, müraciət xatirinə edilən müraciətlər deyil, yürüdülen siyasetin tərkib hissəsidir. Mitinqlərlə bağlı müraciətlərə mənfi cavab verilməsinə baxmayaraq müraciətlərin edilmişsi sistemli və ardıcıl siyasetin aparılması özündə eks elətdirir. Hər dəfə müraciət edildikdən sonra müəyyən hazırlıq işləri aparılır, təbliğat gedir, fəallışma olur. Yeni müəyyən bir xətt, taktika davam etdirilir.

ADP sədri Sərdar Cəlaloğlu

"Müxalifətin mitinq taktikası yanlışdır"

Sərdar Cəlaloğlu: "Mitinqbazlar taktikani dəyişməlidir"



İlu "Yeni Müsavat" a bildirdi ki, bu taktika yanlışdır və yeni taktika seçilmelidir. Çünkü hər həftə mitinq keçirmək bərabər qərar qəbul edib, iqtidar isə qanunsuz olaraq bu mitinqləre icazə vermədikdə mitinq qərarı verənlərin buna tabe olması tendensiyası davam etdirikdə cəmiyyətin mitinqə olan inamı daha da azalır və mitinqin, ümumiyyətə, demokratikləş-

mə prosesindəki əhəmiyyəti sıfır enir: "Ona görə də mən müxalifətin mitinq taktikasının yanlış olduğunu düşünürəm. Bu cür taktika əslinde demokratiyaya vurulan zərbədir. İkinisi, mitinqlərlə bağlı qərarlar o zaman qəbul edilməlidir ki, mitinqlərin predmeti həlli təxire salınmaz ciddi problemlərlə bağlı olsun. Əgər hər dəfə mitinq təxire salırsa, o deməkdir ki, onun keçirilməsi ilə bağlı səbəblər də təxire salinan səbəblərdir. Belədirse, onda nəyə görə bu siyasi qüvvələr mitinq təyin etmək taktikasından istifadə edirlər? Bu da yanlışdır".

ADP sədri vurğuladı ki, mitinqdən başqa da mübarizə taktikası kifayət qədərdir: "Demokratik mübarizənin çoxluq təxire salırsada, demokratik mübarizənin imkanlarını artırır. Ona görə də Azərbaycan müxalifətinin mitinqbaz hissəsinin apardığı siyaseti yanlış taktika hesab edirəm. Əgər doğrudan da mitinq keçirmək vacibdirse, hakimiyətin buna icazə verib-vermeməyindən asılı olma-

yaraq mitinqlər keçirilməlidir. Yox, eger bu mitinqlər vacib deyilsə, onda iki həftədən bir mitinq haqqında qərar qəbul etmek qeyri-ciddi davranışdan başqa bir şey deyil".

S.Cəlaloğlu qeyd etdi ki, eger ard-arda mitinq qərarları verilməsində məqsəd Avropa Məhkəməsinə şikayət üçün hüququ əsaslar yaratmaqdırsa, bunun özü də yanlış taktikadır: "İnsan hüquqlarının pozulması ilə bağlı çoxlu sayıda başqa faktlar var. Mitinq müraciətlərinə yox cavabı verilməsi fakt kimi toplamağa bu baxımdan ehtiyac yoxdur. Mitinq ən lazımlı anda müxalifətin ən güclü silahı kimi istifadə olunmalıdır. Bu silahı hər addımباşı yerli-yersiz istifadə edib sərədan çıxarmağa, zəiflətməyə ehtiyac yoxdur".


□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Ukrayna seçkilərindən azərbaycanlı siyasetçilərin çıxardığı nəticələr - nümunə, yoxsa...

"Hər dövlətin özünün siyasi dəngələri, dünyada tutduğu geosiyasi və geoiqtisadi yeri fərqlidir"



İqbal Ağazadə



Əli Əliyev



Tural Abbaslı

Ukraynada aprelin 21-də keçirilən president seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib geldi. Ukrayna xalqı seçimini etdi; rəsmi Forbes milyarderi, president Pyotr Poroşenko siyasetdən uzaq akyora böyük səs fərqi ilə məglub oldu. Poroşenko bütün əlaqə və bilgilərini xələfini ötürürəcini, müxalifətə mübarizə aparacağına bəyan etdi.

Beynəlxalq birlik Ukraynada seçkiləri demokratiya nümunəsi olaraq qəbul edib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Zelenskinin yeganə üstünlüyü o idi ki, nə qədər əcaib səslənəsə də, siyasetçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasetçilərdən bezmişdilər, çünki verilən vədlər yerine yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qə-

bət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azerbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirleri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azerbaycana ilk rəsmi səfərini de hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əmək-

daşlıqdan keçdiyini qəbul etsin".

Politoloq Şahin Cəferli ise bildirdi ki, seçkinin ilk nəticələri bəlli olduqdan dərhal sonra prezident Poroşenkonun möğlülüyü etiraf edərək rəqibini qəlebə münasibətlə təbrik etməsi Qərb demokratiyasında rast gəldiyimiz çox müsbət hadisədir və Ukrayna demokratiyasının gələcəyi baxımdan ela président yaradır.

Bəs Ukraynada keçirilən seçkilərdən Azərbaycan siyasi qüvvələrinin exz etməli olduğu nələr var? Seçkinin bu cür nəticələnməsinin Ukrayna və digər postsovet respublikalarındakı siyasi proseslərə təsiri olacaqmı?

Ümid Partiyasının sədri İqbal Ağazadə "Yeni Müsavat" a bildirdi ki, Ukraynadakı seçkilər demokratiyanın göstəricisidir. Burada başqa heç nə axtarmağa ehtiyac yoxdur: "Hakimiyət meğlub olanda belə, rahatca geri çəkilə bilir. Bütün Ukraynada gördük. Ukraynada keçirilən seçkilər bizim ölkəmiz üçün nümunədir. Bu cür nümunəni qəbul etmək, bu nümunədən öyrənmək lazımdır. Hakimiyət de yaxşı olar ki, o nümunəni öyrənsin. Ukrayna seçkilərinin nəticələrinin digər postsovet ölkələrində siyasi proseslərə, cəmiyyətlərə təsiri olacaq. Bir gün digər respublikalarda da eyni proses olacaq".

VIP sədri Əli Əliyev bildir-

di ki, Ukraynadakı seçkilərdən hər kəs nəticə çıxarmalı, müəyyən məsələləri exz elemlə, dərs çıxarmalıdır: "Belli oldu ki, xalq hər işə qadirdir, demokratiya olduqda pul və hakimiyət də köməye gelmir. Siyasetdə müstəsnalıq yoxdur, adı artist də seçkide qalib gələ bilər. Ukrayna seçkiləri dünya demokratiyası nümunəsində keçirildi. Azərbaycan müxalifətinə "inkriminasiya" olunan vahid namızəd, müxalifətin birləşməsini müşahidə etmedik. Buna baxmayaraq, müxalifət namızədi seçkini gürlü ilə uddu. Seçkinin gedişinin təminatı Poroşenkonun, yeni hakimiyətin qanunçuluğu, demokratiya prinsiplərinə, dövlətçilik maraqlarına saygından qaynaqlanır. Seçki saxtakarlığı müşahidə edildi, müəllim və həkim komissiya üzvlərinin alt paltarlarında bülleten tutulmadı, polis seçkinin nəticələrinə müdaxilə etmədi, komissiya üzvləri həbs olunub məntəqələrdən çıxarılmadı, nəinki total, kiçik karuseller belə müşahidə edilmədi.

Ukrayna seçkilərinin nəticələrinin postsovet məkanına təsirini bir qədər sonra bileyəcəyik. Ukrayna Rusiya irəliləyişinin ön cəbhəsidir. Miqyasına görə Rusiyaya müqavimət göstərə bileyəcək mehz Ukrayna dövlətidir. Ukrayna prezidenti bu siyaseti müəyyən edəcək şəxsdir. Əgər rəsmi Kiyev bundan sonra Rusiya siyasetini davam etdirəcəkse, bunun ən azı bizi faydası var. Çünkü on səngərdə demokratiyanın mühafizəsində ukraynalılar durub".

AG Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Azərbaycan müxalifətinin Ukraynanın və ya bir başqa dövlət-dən nəyişə öyrənməli olduğunu düşünür. Çünkü hər dövlətin özünün siyasi dəngələri, dünyada tutduğu geosiyasi və geoiqtisadi yeri fərqlidir. Həmçinin burada xalqların milli xarakterləri və siyasi proseslərə baxış bacarıqları da fərqlidir: "Odur ki, mənə, hər dövlət, hər xalq siyasi səhnədə öz dəst-xəttini tapmalı və o istiqamətdə hərəkət etməlidir. Yəni bu uzun illər bizi bir daha sübut etdi ki, demokratiyanı kopyalayaq, eksport etmək mümkün deyil. Gərək onu xalq qəbullaşın, özünüküleşdirsin və ən əsası orada özündən bir parça görsün. Mən həmçinin düşünürəm ki, Ukraynadakı seçkilərin nəticələri nə Azərbaycana, nə də ki, postsovet ölkələrinə xüsusi təsir etsin. Çünkü artıq siyasi münasibətlər o qədər daşlaşdır ki, burada nələrisə dəyişmək çox çətindir. İstər Rusiya-Ukrayna, istərsə de Ukrayna-Avropa-Amerika münasibətləri bir seçki ilə dəyişə bilmez. Konkret Azərbaycana gəldikdə isə biz 2005-ci ilin "Narciq" inqilabından başlayaraq ta "Ərəb baharı"na qədərki bütün proseslərdə xalq olaraq nelərə gözlədik. Sübut olundu ki, bu gözləntilər qətiyyən doğru deyilmiş. Bizdə baş verə bileyəcək bütün siyasi proseslərin mənbəyi xalqdır, xalq olmalıdır. Odur ki, mənim heç bir xüsusi illüziyalırm yoxdur".

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Azərbaycan və Avropanın ittifaqı (Aİ) arasında yeni sazişlər yaxın günlərdə yeniden başlıca işləmək üçün hazırlanır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselde Aİ-Azərbaycan Əməkdaşlığı Şurasının 16-ci iclasında çıxış edərək də bildirmişdi.

Diplomat qeyd edib ki, artıq sənəd üzərində bütün məsələlər 90 faiz razılıqlıdır. Ancaq bu günlərdə Bakı ilə Brüssel arasında anlaşılması olduğundan barədə iddialar da səslənməkdədir. Belə bir iddia var ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ tərəfdəşliq haqqında sənəddə eksini tapmayıb. Lakin Azərbaycan XİN birmənali olaraq bəyan edir ki, ölkəmizin ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb. Əslində səslənən iddianın əsasız olduğunu şübhə yoxdur.

Xatırladıq ki, bir neçə il evvel Azərbaycan prezidenti Aİ səfirlərini qəbul edərək açıq mətnlər bildirmişdi ki, qurumlu əməkdaşlığın taleyi ərazi bütövlüyümüzün birmənli dəstekləməsindən və Qarabağ məsəlesi nə obyektiv münasibəti göstəriləməsindən asılıdır. Belə olan təqdirdə məsələnin arxa plana keçirilməsi mümkünüszdür.

Sabiq XİN başçısı, politoloq Tofiq Zülfüqarov "Yeni Müsavat" a bildirdi ki, digər konfliktlərə aid qurumun xüsusi direktivləri var və o, bize de şamil olunmalıdır. "Hər halda, bundan qabaq belə veziyət mövcud idi, amma indi konkret nə isə demək çətindir. Əger ərazi bütövlüyü ilə bağlı bəndi salmasalar, heç o saziş də lazımdır. Çünkü saziş daha çox Avropa Birliyinə lazımdır. Digər ölkələr bu sənədi imzalayandan sonra Avropa İttifaqının yardım gözləyirlər. Bəlliidir ki, ordan bizi kömək gələsi de-

Azərbaycan-Aİ sazişinin ilə bağlı ilginc iddialar

İşgalçi ölkə Azərbaycanı təxribata çəkməklə Bakı-Brüssel əməkdaşlığını əngəlləmək istəyir; Tofiq Zülfüqarov: "Saziş daha çox Avropa Birliyinə lazımdır"

Yıl. Çünkü onlar yaxşı başa düşürsələr ki, bizim maliyyə imkanlarımızın çox genişdir. Bu baxımdan kömək gəlməyəcək, deməli, onların əsas maraqları bizim bazaraya çıxmak, öz mallarını satmaqdır. Bu isə köhnə oyundur. Ona görə də Azərbaycanın mövqayı, belə olmalıdır: ya lazımı seviyyədə saziş hazırlayırsınız, ya da heç bu saziş lazımdır".

T.Zülfüqarov Azərbaycan prezidentinin Aİ rəsmiləri ilə görüşdə daimi prinsip olaraq ərazi bütövlüyü ilə bağlı məsələni vurğuladığını bildirdi: "Mən inanmiram ki, bizim ərazi bütövlüyü ilə bağlı məsələnin "yaddan çıxarılmazı"nın qarşılığında həmin saziş imzalanması texire salınacaq. Ona görə də bütün hallar da bizim orduımız hərəkət edəcək, ən azı Avropa İttifaqı ilə sazişin imzalanmasını gözləmeliyim. Ermənilər də buna arxayındır ki, nə etsələr də, Bakı bu arada herbi əməliyyatlarla bağlı gerar verməyəcək. Ermənistən bu sənədi il yarım evvel imzalayıb və sənəd Aİ-də ratifikasiya olunub. İndi İrəvan çalışır ki, Azərbaycanla Avropa İttifaqı tərəfdəşlik sazişini imzalamasın. Bu mənəda son zamanlar Ermənistən rəhbərliyinin son zamanlar Azə-

baycan əleyhine kəskin bəyannatlar səsləndirməsi, hətta yeni ərazilərimizin işgali ilə təhdid etməsi də səbəbsiz deyil. Diplomatik çevrələrə yaxın mənbəmizin sözlərinə görə, Ermənistən hakimiyətini "cəsarətə getirən" Azərbaycan-Aİ müqaviləsidir: "Bir sıra hallarda fikirlər səslənir ki, niyə Azərbaycan ordusunu Ermənistən cavabını sert şəkildə vermir? May ayının 13-də Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdəşlik arasında saziş imzalanacaq. Bunun ardınca sənəd Avropa Parlamentində ratifikasiya olmalıdır. O vaxta kimi müharibə başlasa, şübhəsiz ki, sazişin imzalanması texire salınacaq. Ona görə də bütün hallar da bizim orduımız hərəkət edəcək, ən azı Avropa İttifaqı ilə sazişin imzalanmasını gözləmeliyim. Ermənilər də buna arxayındır ki, nə etsələr də, Bakı bu arada herbi əməliyyatlarla bağlı gerar verməyəcək. Ermənistən bu sənədi il yarım evvel imzalayıb və sənəd Aİ-də ratifikasiya olunub. İndi İrəvan çalışır ki, Azərbaycanla Avropa İttifaqı tərəfdəşlik sazişini imzalamasın. Bu mənəda son zamanlar Ermənistən rəhbərliyinin son zamanlar Azə-



ərazilərini işgalla hədələməsi, digər təxribatçı hərəkətləri xüsuslu planın tərkib hissəsidir". Mənbəmiz də təsdiqlədi ki, bu plan tekke Ermənistana məxsus deyil. Sadəcə, bu prosesdə onlar "maşa" rolunu oynayırlar. Belə ki, anti-Azərbaycan qüvvələrə rəvac vermek istəyir. O da istisna olunmur ki, şimal qonşumuz Ermənistən temas xəttində təxribatlırlara sövg edə bilər. Son günlər Ermənistən müdafiə nəziri David Tonoyanın sərəm bayatları, həmçinin ötən həftə Azərbaycanla sərhəddə görünməsi də sözsüz ki, hansısa planın tərkib hissəsidir. Beləliklə, Rusiya lokal döyüşlərin başlanmasına nail olur, sonra moderatörler qurğan mövqə nüma-

yiş etdirir.

Deməli, Ermənistən və həvadaları temas xəttində gərginlik yaratmaqla lokal döyüşlərə rəvac vermek istəyir. O da istisna olunmur ki, şimal qonşumuz Ermənistən temas xəttində təxribatlırlara sövg edə bilər. Son günlər Ermənistən müdafiə nəziri David Tonoyanın sərəm bayatları, həmçinin ötən həftə Azərbaycanla sərhəddə görünməsi də sözsüz ki, hansısa planın tərkib hissəsidir. Beləliklə, Rusiya lokal döyüşlərin başlanmasına nail olur, sonra moderatörler qurğan mövqə nüma-

□ E.PAŞASOV,
"Yeni Müsavat"

Ayrılan AXH üzvləri barişa bilmədilər - daha bir istəfa, bir uzaqlaşdırılma...

Əli Əliyev: "Cəmiyyət hansı tərəfin əsl AXH olduğunu bilsin"

İsgəndər Həmidov: "Vicdanlarınız təmizdirsə, gəlin birlikdə iclaslarımızı keçirək"

Aprilin 22-də Azərbaycan Xalq Hərəkatı (AXH) daxilindəki iki narazı qrup fərqli məkanlarda iclas keçiriblər. İlk olaraq VİP qarşaghunda baxtan toplantı hərəkatın döñəm sedri, AG Partiya başçısı Tural Abbaslı aparıb.

T.Abbaslı bildirib ki, idare heyətinin bütün üzvlərinin iclasda iştirak üçün xəber verilib. Döñəm sedri 8 nəfər idare heyəti üzvünün iclasda iştirak etdiyini söyləyib.

Söz alan BAB sədri Elşad Musayev hərəkatdan istəfa verdiyini açıqlayıb: "Müəyyən qədər yol gəldik, xeyli sehvələr buraxdıq. Xalqa müəyyən ümidişər vətənən. Buradakı hər kəsin zəhməti oldu. Amma faktiki hərəkat parçalanıb. Bərəsi ortamı yaratmaq üçün elimizdən gələni etdik, amma alınmadı. Hami bilsin ki, mən Xalq Hərəkatından istəfa verirəm. Bundan sonra hər hansı bir destəyim lazımlı olacaqsə, mən hazırlam. Kiminle yəni gəldikse, hər birinə təşəkkür edirəm. Haqqınızı halal edin".

E.Musayevin bu qərəri idare heyəti üzvlərinin narazılığına səbəb olub. Rəhim Qaziyev, Metin Mütəllimli və Qurban Məmmədov kimi üzvlər öz etirazlarını açıq şəkildə bürüze veriblər. Əhməd Oruc və Tahir Abbaslı E.Musayev-



yib. Daha sonra Norveçdə yaşayış məsihi mühacir Isa Sadiqov AXH-nin Avropa üzrə selahiyətli nümayəndəsi təyin olunub.

Növbəti iclas aprelin 25-i saat 15:00-a təyin olunub.

Bu toplantıdan ardından digər narazı qrup KXCP qarşaghinda toplaşıb. Bu iclası da idare heyətinin üzvü Həsən Həsənov aparıb.

İlk olaraq, narazı tərəflərdən heç birində temsil olunmayıyan, KXCP sədri Mirmahmud Mirəlioglu çıxış edib. O, tərəflərə səslənib: "Biz bir-birimizə o qədər hörmətli müraciət etdik ki, hörmətli müraciət etdik ki,

met sözü dəyərdən düşdü. Yalan danışmamalıyıq. Buna borsulu deyil. Man elindən gələni etdim ki, bu toplantı bütün olsun. Deyirlər ki, Mirmahmud bəyin mövqeyi məlum deyil. Mənim mövqeyim bütövlükdür. Kənardan belə ki, dəki nazırın bir yerdə olmasına istəməyənlər oldu və bu səbəbdən hərəsi bir tərəfə qaldı. Ümidi yene də qurtarmayıb".

Yaşanan qarşılardan sabiq daxili işlər naziri İsgəndər Həmidov bunları deyib: "Bir daha bəyan edirəm ki, qurumdan 7 nəfərinə qarşımı verdim və buranı seçdim".



Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu AXH-ni dağıtmak təşəbbüsünün iflasa uğradığını bildirib.

İ.Həmidov eks qanadda təmsil olunan 7 idarə heyəti üzvünün hərəkatdan uzaqlaşdırılması təklifini doğru saymayıb.

ALDP rəhbəri Fuad Əliyev İ.Həmidovun fikirləri ilə razılışib.

Uzun müzakirələrdən sonra Məclisin iclasının mayın 4-də keçirilməsi barede qərar qəbul olunub.

Daha sonra H.Həsənov Qurban Məmmədovun hərəkatın idarə heyətindən və tamamən üzvlüyündən uzaqlaşdırılması ilə bağlı F.Əliyevin təklifini səsverməyə çıxıb, təklif yekdiliklə qəbul olunub.

Toplantı bununla da başa çatıb.

Q.Məmmədov hərəkatdan uzaqlaşdırılması ilə bağlı "Yeni Müsavat" a eksikläziv açıqlama verib: "Onlar Trampi da Amerikanın prezidentliyindən çıxara bilərlər. Belə boş-boş şəylərə vaxt itirməyə dəyməz. Açığı, bu məsələyə vaxt itirməyə belə vaxtim yoxdur. Daha ciddi işlərlə məşğul olaq. Hər kəs vaxtını mənəli şeylərə sərf etməlidir".

□ Cavansir ABBASLI,
"Yeni Müsavat"

Səmkirde olarkən apardığımız araşdırışmalar zamanı artıq o yere gəlib çıxdıq ki, şəhərdə "zibilin içində" olan tekə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş "JEK" reisi Teymur Hacıyev deyilmiş.

Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev "toya getməli"miş.

Həmsöhbət olduğumuz sakınlar bizə ele faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, "cümlə xəyanətlərə bəis" şəxsin kimliyi aydın oldu - icra başçısı...

"Yeni Müsavat"a danışan sakınların sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.

Çünki balıq təsərrüfatının ucbatından Seyfeli, Abbaslı kəndlərinin camaati Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışıdığu sudan içmeli olur. Elə bizi də bu məqsədə Seyfeliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.

Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafindakı yaşayış massivlərində uşaqtan böyüyə hər kəs icra başçısının "Azəforel" ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, "hə, müəllimin ferması o terəfdədir". Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbauq qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarının özünün balıqlı fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəşlənir.


"Azforel" balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfeli və digər kəndlərə çatır.

Sakinlər balıq tullantıları və kimyəvi qarışqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakınlarının etirazlarını da Alimpaşa Məmmədov eşitmır. Seyfeli kənd sakınları deyirlər ki, icra başçısı rəsmən onları zəhərləmək məşğuldur: "Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçuya məktub yazmışaq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirəşirlər ki, cəhənnəmə camaat zəhərləsu içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimse zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda encam çəksinler. Axi bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?"

Kənd camaati danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq isteyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükrür edirlər. Onun dövründə belə özbaşinalıqlar olmayıb, əhaliyi dərd-səri dinlənilib.

İcra başçısının Şəmkirdəki nəhəng biznesi - qızıl balıq, maral və taxi...

Alimpaşa Məmmədovun "Azəforel" fermasına görə insanlar Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub; icra başçısının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və...



A.Məmmədov isə sakınları yaxına buraxır.

"Alimpaşa müəllimi kabinede, icra hakimiyətində tapmaq qəлиз məsələdir. Onu ya Seyfeli kəndinin cənərindəki Dəryaçayda özünün "Azəforel" adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gedəbəyə gedən yolun üstündə, Qaraböyludakı maralçılıq fermasında tapşarsın. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer...", - deyə sakınlərdən biri şikayətlənir.

İddialara görə, maral fermasının saxlanmasına idarə ve təşkilatlardan, bələdiyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib köklər, balalayıb, artır. Beləcə maral sürüsü əmələ gelir.

Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyleyəsən... Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxb. Camaat danışır ki,

sovət dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünkü icra başçısı bu torpaqlara da əl qoyub.

Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançoldəki örüş sahələrini özülləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxi əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxi heç düz-əməlli yetişmir.

İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxi biznesinde batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzüne həsrət qalıb. Sakinlər şikayətlənlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.

"Ceyrançoldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları getirək. Axi bu torpaqlar taxi əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eйтmirlər", - deyə fermerlər gileyirlər.

Fermerlərin örüş sahəsi, Seyfeli kəndinin içmeli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ətən reportajda şəhərin başdan-başa zibilik içinde "üzdүүнүү" yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu gəne düşməsinin əsl səbebini toxunmuşduq.


Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq reisi Teymur Hacıyevin fehlələrin maaş kartını mənimsəməsi, "ölü can"lar saxlaması ucbatından küçələrdə antisanitaryadır.

Prokurorluğun, keçirdiyi eməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılib.

Əldə etdiyimiz xəbərə görə, keçmiş "JEK" müdürü ətən reportajımızı oxuyub və əvvərsində qeyri-resmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: "Bunun üçün gərək icra başçısını da tutsunlar. Mən bilirom kimin yanında nə demək lazımdır..."

A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi reis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədə anlaysı yoxdur və hələ də küçələr zibillik içindədir...

□ "Yeni Müsavat"ın Reportor Qrupu
Şəmkir, Aşağı Seyfeli kəndi





Uğurlu azərbaycanlı

Zamin HACI
 zaminhaci@gmail.com

"Əgər tarlanın ortasında camışlar otlayırsa, tarlanın qıraqındakı çəpişləri qovmaq mənasızdır"

(Avar ata sözü)

Bir jurnalist qardaşımız var, son çağlar maraqlı bir proje başlayıb: dünyanın hər yerinə səpələnmiş azərbaycanlıları axtarır tapır, onlardan yazar. Etiraf edim, hansı saytda qabığımı çıxsa mütləq oxuyram. Nəyə görə? Birincisi, adətən çox qisa yazır, uzun-culuq elemir. İkincisi, cəlbedici başlıqlar qoyur. Misal üçün, bu tipdə: "Niderlandı silkələyən azərbaycanlı", "Avstraliyada balinanın qarnından tapılan kürdəmirli", nə bilim, "Salyan sakını Hindistanda inəyi necə kəsdid" və sairə. Nəticədə bizim xaricdə yaranan lobbimizlə virtual əlaqələrimiz, ünsiyətimiz pöhrələyir, çıçəklənir. Ola bilsin bu projeyə Lobbi Nazirliyimiz də hansıa dəstək verir, imanımı yandırmayım, dəqiqliq bilmirəm.

Bayaq başlıqdan söz açdım, bu məsələdə milli mediamızın hazırda xarçqələr yaratdığını da yeri gəlmışkən, qeyd eləməliyəm. Görürsən belə başlıqlar qoyulur: "Müğənni filankəsin anasını...", yaxud "Siyasetçi dedi onu tutsam...". Cəlbedicidir, elə deyilmi? Üç nöqtələrdən sonrakı gümanlar oxucunu dehşət maraqlandırır. Düzdür, sonra xəbəri açanda görür ki, müğənninin anasını ad günü münasibətiyle təbrik ediblər, siyasetçi isə partiyalar arasında futbol yarışında qapıda durubmuş və orada onun top buraxmağından bəhs edilir, ancaq əsas məsələ izləmə sayını artırmaqdır.

90-ci illərdə bizim mediada bir də məşhur adamların adaşı olan kiminsə başına hansıa iş gelməsini başlıqa qovmaq xəstəliyi var idi, göründür yazıblar: "Etibar Məmmədov nohurda batdı", "İlhame Quliyeva qəzaya düşdü", "Anar Rzayevi timsah uddu" və saire. Nədənsə jurnalistlərimiz bu metodu daha işlətmirlər. Nahaq yere. Milli mətbuat ənənələrimizi gərək unutmayaq. Zərdabi ırsinə layiq olaq!

Qayıdaq mövzumuza. Yeni o xaricdə uğur qazanan həmvətənlərimiz haqda silsilə məqalələr yanan yoldaşın əhvalatına. Əhvalat isə bu idi ki, dünən mən yenə bu dostumuzun bir yazısına rast gəldim, başlığı belə qoymuşdu: "Uğurun Kaliforniyada seçdiyi azərbaycanlı". Gəlin etiraf edək, yeterince səs-küylü, adamı yalan olmasın, elə San-Fransiskodan yapışip özünə çəkən başlıq idi. Çünkü Kaliforniya hətta ABŞ-in özündə belə lider ştatdır. Bunun Los-Ancelesi var, San-Diyeqosu var, nə bilim, Silikon vadisi, Hollivudu, Yosemiti milli parkı var... Kaliforniya iqtisadiyyatı bütün Rusyanın iqtisadiyyatından böyükdür. Həm də bu mənada fikirləşirən, görəşən, həmyerlimizi uğur ilahəsi Fortuna xanım orada hansı münasibətlə basmarlayıb. Açıb oxuyuruq: sən demə qardaşımız Kaliforniyada limuzinləri icarəyə verən bir balaca şirkət qurmuşdur. Bundan hansı nəticə çıxır? O çıxır ki, biz yazılı azərbaycanlılar üçün artıq "Gənclik" metrosunun yaxınlığında toy eleyənlərə limuzin arendaya vermək de mümkün deyildir. Belə bir fantastik uğur üçün gərək neçə min kilometr yol qət edib Kaliforniya gedəsən. Əla uğurdur. Başqa nə deyə bilərik? Hətta pa-xillliğimiz tutur. O gedib, biz isə qalmışq.

İndi yadına düşür ki, jurnalist qardaşımızın xaricdə tapdığı başqa bir uğurlu azərbaycanlı hansıa qəsəbədə diş həkimi işləyirdi. Bir ayrı soydaşımız paxlava bişirirdi. Güman edə bilərik ki, növbədə Texasda soğan əkən (Aqıl Abbasın acığına), Polşada hörgü hörən (Hadi müəllimdən təsirlənərək), canım sənə desin, Niderlandda gülbecərən, Burundidə qəzet çıxardan, İsləndiyada dondurma satan azərbaycanlıların möhtəşəm uğuru haqda məqalələr olacaqdır. Cün, bu saat bunların heç birinə öz yurdumuzda şərait yoxdur.

Elə hansıa məktəblı, abituriyent xaricdə universitetə girənə niye toy-bayram edirik, bir ay qəzetlər bundan yaxır? Çünkü uşaqlar xarice çıxmalaqla uğur əldə edibdir, ən azı canı-başı salamat olacaqdır, pəncərədən düşüb icra həkimin müavininə intervü verməyəcəkdir.

Sonda bir heyretimi de yazım, həmişə fikirləşirəm: bu qardaş həmin azərbaycanlıları nə cür axtarır tapır? Yəqin ugurlarımız onları ulduz kimi nişan verir. Misal üçün, bütün Kaliforniya danışır ki, Mamedin limuzini əladır, ona minin. Yaxud Alyaskadan Havay adalarına qədər bütün amerikalılar həmin həkimin yanına qaçıb dişlərini Hollivud təbəssümüylə ağırdırlar. Ayrı nə cür ola bilər?

• şəhər Ermənistanda "məxməri inqilab"dan 1 ilə yaxın vaxt ötsə də, erməni xalqı hələ də illüziyalarla yaşayır. Hələ də sadələvhəsine inanır ki, inqilabçı baş nazir Nikol Paşinyan onun bütün dərdlərinə elac edəcək, inqilab öncəsi verdiyi vədəri tutacaq.

Yeni ermənilər tezliklə onun əli ilə həm Dağlıq Qarabağın işğalının rəsmiləşəcəyini, həm də rifaha qovuşacaqlarını güman edirlər. Hərçənd fərqli düşünənlər də var. Bunu ilk növbədə işgalçı ölkədə indiki baş nazirin apardığı daxili və xarici siyasetdən artan narazılıq təsdiqləyir.

"Nikol Paşinyanın ən zəif tərəfi onun kadr siyaseti olaraq qalmaqdə davam edir". "Yeni Müsavat"ın məlumatına görə, bu fikir qərbyönü 1 in.am saytında dünən getmiş baş məqalədə yer alıb.

"Paşinyanın təyin elədiyi kadrların əksəriyyəti nəinki zəruri keyfiyyətlər baxımdan öz vəzifələrinə uyğun gelmir, üstəlik, onlar inqilab və Paşinyana arxadan zərbə vura bilərlər. Bu, həm inqilab, həm də baş nazir Paşinyan üçün olduqca həlledici bir məqamdır", - deyə müəllif qeyd edir.

Yazıcı indiki hakimiyətin xarici siyaseti də sərt tənqid edilir: "Paşinyandan əvvəlki hakimiyətlər rusiya və ya rusiyənlü siyaset aparırdılar. Ona görə ki, onların legitimliyi yox idi və bu yolla Moskvanın xoşuna gəlib iqtidarda qalırdılar. Hazırkı hakimiyətin isə legitimlik problemi mövcud deyil, ona yüksək ictimai etimad var. Odur ki, ister Rusiya, isterse də digər dövlətlər və təşkilatlarla əlaqələri tam fərqli mövqedən, Ermənistənə maraqlarına xidmet ələmək-lə qurmaq olar. Olar. Ancaq təzə iqtidar bunu eləmir".

Məqalədə daha sonra deyilir: "Xarici şərtlərlə yanaşı, artıq dünyada Ermənistənə münasibət də dəyişib. Dünya yeni Ermənistənən tam başqa yanaşmalar və fərqli siyaset gözləyir. Ermənistənə isə dünənən (Rusiyadan başqa) dəstək tələb edən, bize xüsusi münasibət tələb mövqelərdən çıxış edir. Biz hələ də nə ikitərəfli əlaqələrlə, nə də bütövlükde beynəlxalq siyaset səviyyəsində dünyaya nə verə biləcəyimizi müəyyən edə biləməmişik. Dünya Ermənistənən apardığı və qayəsində Rusyanın dominantlığı dayanan siyaseti izləyir. Əgər



musavat.com
 Togrul İsmayıllı

Ermənistən 30 illik labirintdə

Xilas yolu Azərbaycana aparır

Düşmən ölkədə hakimiyət yenilənsə də, siyaset dəyişmədi; Qarabağ konflikti çözülməyincə Paşinyanı Sərkisyanın taleyi, erməni xalqını isə yeni faciələr gözləyir...

biz xarici siyasetin şaxələndiriləcək yönündə real addımlar atmasaq, dünya bize Rusyanın satelliti kimi baxımaqda davam edəcək - buradan bizim üçün çıxan bütün neqativ nəticələrlə birge".

Əlbəttə ki, "halva halva" deməkələ ağız şirin olmur. İşgalçi Ermənistən işğal siyasetini davam etdirdikcə, dünyaya yaxşı nə verə bilər ki? Bu, yumsaq desək, olسا-olsa, özündən müştəbehliyin və özünün olmayan təzahürü sayıla bilər.

Ermənilər hələ də anla-maq istəmirək ki, Ermənistənən suveren və müstəqil siyaset yürütməsi əsla ona başçılıq edə qüvvənin legitim olub-olmaması məsələsinə bağlı deyil, həmin qüvvənin siyasi təfəkkürünə, modern düşüncəsinə bağlı problemdir. Söhbət rəsmi

İrəvandan Rusiya ilə ənənəvi vassal əlaqələri zəiflətmək üçün tələb olunan iradədən və bu iradəyə erməni toplumun hazır olub-olmamasından gedir.

Erməni toplumu isə effus ki, hələ də iqtidarlı-müxalifətli, QHT-li-medialı həm Rusyanın əli ilə Azərbaycan torpaqlarının işğalını davam

etdirmək, ondan müasir silahlardan, ucuz təbii qaz almaq, sərhədlerinin ruslar tərəfindən qorunmasını istəyir, həm də Qərblə yaxınlaşmaq

Siyasi riyakarlıq yəni.

Təbii ki, bunlar xam xəyallarıdır. Göründüyü kimi,

"legitim və demokrat" Nikol Paşinyan da bu hədəfə nail ola bilmədi və faktiki, o da hakimiyətdən devirdiyi Sərkisyan kursuna qayıtdı.

Ona görə yox ki, istəmədi.

Sadəcə, bacarmadı.

Bununla da ermənilərin "demokratik yolla" Qarabağı ilhaq edib, rifaha qovuşmaq arzusu çılık-çılık oldu.

Demək, inqilabla bağlı əsas ümidi də basdırılmış hesab oluna bilər. "Məxməri inqilab" bədxah qonşularımızın axırıncı ümidi və şansı idi...

Bu, Azərbaycan üçün də mühüm nəticədir. O anla-nda ki, artıq erməni cəmiyyəti Dağlıq Qarabağ problem həll olunmayıncı, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələr qaydaya salınmayıncı, yekun olaraq, blokada rejimi aradan qaldırılma-yaşına hakimiyətdə kim olur-olsun, Ermənistənən

heç bir inkişaf perspektivinin olmayıcağına əmin oldular.

Yeni düşmən ölkədə hakimiyətlər dəyişsə də, daxil və xarici siyaset yerində qalmağa məhkumdur - ta ki, rəsmi İrəvan, erməni toplumu işğal siyasetindən imtina edib, ona aid olmayan torpaqları öz sahibinə qaytarmayıca.

Yeri gəlmışkən, Nikol Paşinyan və komandasına bu yöndə mesajlar onun guya yaxınlaşmağa can atlığı Qərbdən - ABŞ və Avropa Birliyi rəsmilərindən dəfələrlə verilib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun öten ilin oktyabrında İrəvanda səsləndirdiyi məlum bəyanatı, ardınca prezident Donald Trumpın Paşinyana baş nazir təyin edilməsi münasibəti gəndərəndi məktubda xəbərdarlığı yada salmaq yetər.

Qısaşı, işğalçı ölkəni düşdüyü 30 illik labirintdə çıxmaya qoymayan tek səbəb Qarabağ problemi, işğal siyasetidir. Bu ittilaf çözülməyince Nikol Paşinyanı Serj Sərkisyanın aqibəti, erməni xalqını isə yeni fəlakətlər gözləyir. Necə deyərlər, erməni xalqı üçün xilas yollarının hamısı Azərbaycana aparır...

□ "Yeni Müsavat"ın analitik xidməti

Aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turunda şəhərnamizəd Vladimir Zelenskinin qalib gəlməsi onun personasına diqqəti daha da artırıb.

mədən başqa peşə sahələrindən olan şəxslər böyük siyasetdə olub, hətta dövlət başçısı da seçilib. Çünkü qeyri-peşəkar siyasetçilərə xalq arasından çıxmış, böyük siyasetin şirkətinə bulaşmış insanlar kimi inam daşıdır. Böyük güclər məhz kimi baxır. Böyük güclər məhz

kimi çılğın biznesmen də prezident ola bilər və bu, dövlətçilik üçün tehlükə sayılmaz. Saat mexanizmə kimi qurulmuş dövlət aparati, hakimiyətin demokratik prinsiplər əsasında Monteskiyo prinsipi əsasında paylaşılması dövlətin başında duran şəxsin idarəsini cilovlayır. Bu, onun peşə-

mümkünsə, dosyeleri təmizdir.

Məsələn, Ukraynada Poroşenko ilə Zelenski müqayisə etsək,

Poroşenko özü də hakimiyətə

gələndə yalnız onunla tanınır ki,

"şokolad kralı"dır, biznesmendir.

Lakin 5 illik hakimiyəti dövründə

ölək siyasi cəhətdən parçalandı,

ABŞ-Rusiya-AB arasında poliqo-


Qeyri-siyaset adamlarının prezidentliyi - siyasetdə yeni trend

Politoloq: "Artıq dünyada siyasi konyuktura dəyişib, dövləti idarə etmək üçün siyasi təcrübə daha az tələb olunur"

Zelenski 1997-ci ilde "95-ci kvartal" şəhər və hazırlıqlar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın "1+1" telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb. Vladimir Zelenski 2005-ci ildən "Inter" telekanalında axşam şousuna müəlliflik edib, məshhurlaşaraq müxtəlif tamaşaçılarla, filmlərdə roller alıb. Prezident seçkisine Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb. Vladimir Zelenski Ukraynanın Qarabağ integrasiyası xəttini dəstəkləyir.

Son zamanlar Avropana, Qarabağ qeyri-siyasetçilərin prezident seçilməsi trendi müşahidə edilir. Nümunə kimi Xorvatiya, Çexiya, ABŞ-ı da göstərə bilər. Bələ olun halda Avropana, Qarabağ siyasetçilərden bezməye başlayıbm? Dövlətin başında siyasetçi dursa yaxşıdır, yoxsa şoumen və ya modelyər?

"Yeni Müsavat"dan danışan politoloq Nəzakət Məmmədova bildirib ki, qeyri-peşəkar siyasetçilərin dövlət rəhbəri olması ənənəsi həm Qarabağ, həm Şərqi hər zaman olub və bundan sonra da olacaq: "Hakimiyətin ötürülməsinin ən müxtəlif əsərləri var: buraya dövlət başçısı vəzifəsinin ötürülməsindən tutmuş xalq tərəfindən bəzən ona göznlənməz şəxsin seçilməsi də daxil olmaqla, xarici qüvvələr tərəfindən təyinat, hakimiyəti zorla elə keçirmə və s. daxildir. Hər zaman gözlənil-



xalq arasında populyar, nüfuzu olan şəxsləri seçib siyasetə getirmək xalqın rağbetini qazanmağa və bir müddət həmin şəxsin populyarlığı hesabına hakimiyətin dayanıqlığını təmin etməyə çalışırlar. Avtoritarizm və diktatura-dan başqa, zira, orada peşəkar siyasetçi və ya hərbçi olmalıdır ki, hakimiyətin möhkəm bir elə cəməşməsini təmin edə bilsin".

Politoloq söyləyib ki, digər siyasi sistemlərdə, məsələn, ABŞ kimi demokratyalarda, ya-xud Ukrayna kimi kenarında idarə olunan dövlətlərdə prezidentin kimliyi, hansı peşədən olmasa böyük bir əhəmiyyət kəsb etmir:

"Çünki ABŞ demokratiyasında Reyqan kimi aktyor da, Tramp

kar siyasetçi olması zərurətini labüb etmir. Prezidentin etrafında peşəkar komanda, müşavirler olur və onları dövlət başçısına bir növ siyasi məsləhət xidmətləri göstərirler. O baxımdan, məsələn, general Eyzenhauer, aktyor Reyqan, hüquqşunas Obama, biznesmen Tramp ABŞ-ı uğurla idarə edə biliblər, çünki sistem özü uğurlu qurulub.

Qeyri-peşəkar siyasetdən prezidentliyə gedən şəxslərin karyera yolu, prezident seçilən şansı, qeyd etdiyimiz kimi, ona görə uğurlu olur ki, onlar uzun müddət siyasetdə olmayıblar, fəaliyyətində kompromat, nüfuzdansalı məlumatlar yoxdur, ya-xud çox cüzdür. Bələ demək

na döndü, olıqarşların hakimiyəti gücləndi, əhalinin sosial vəziyyəti pisləşdi və s. Bu, Poroşenkonun nüfuzuna sarsıcı zərər vurdur və o, sırvı komik aktyoru, şoumen böyük səs çıxlığı ilə uduzdu. Zelenskinin keçmişində nüfuzdansalı məlumatın olmaması onun seçimə şansını artırıb. Sırvı jurnalist Paşinyanın baş nazir seçiləməsi de bu qəbildəndir. Görürən odur ki, Qərb son dövrlərde keçmiş sovet respublikalarında hakimiyətə peşəkar siyasetçiləri yox, xalq arasında məşhur olan digər peşə sahiblərini getirir. Çünkü onların siyasi bağlarının, hər hansı siyasi qüvvələr, xarici dövlət qarşısında öhdəliyinin olmadığını, əsas götürürək onları böyük siyasetə gətirib birbaşa dövlət başçısı edir".

Politoloq söyləyib ki, artıq dünyada siyasi konyuktura dəyişib, dövləti idarə etmək üçün siyasi təcrübə daha az tələb olunur: "Əsas xalq arasında populärlik, nüfuz, güclü maliyyə, güclü əlaqələr və dəstək bir şəxsin prezidentlik yolunu aça bilər. Burada medianın rolü xüsusi qeyd edilməlidir. Məhz media istenilen şəxsi qısa bir müddədə populyar edib xalqın gözündə ucaqla bilər. Əsasən Reyqanalı başlayan qeyri-peşəkar siyasetçinin, aktyorun prezident olması trendi bu gün Ukraynada baş tutdu".

□ Əli RƏİS,
"Yeni Müsavat"

ABŞ-in xüsusi xidmət dosyeləri casusların əlində...

FTB-nin 4 min nəfərə yaxın əməkdaşının məlumatları satışa verilib; "Bizdə də hökumət bu təhlükələri duyar, addımlar atır"

ABS-in Federal Təhqiqat Bürosunda xidmət edən 4 min nəfərə yaxın əməkdaşının məlumatlarının hakerlər tərəfindən elə keçirildiyi üzə çıxıb.


"Yeni Müsavat" xəber verir ki, onlar FTB Milli Akademiyası dərnəyinə məxsus internet saytlarına sizaraq federal agent və asayış qüvvələrinin əməkdaşlarının şəxsi məlumatlarını oğurlayıblar.

Bu məlumatı "Techcrunch" internet saytı yayıb. Məlumatlar arasında əməkdaşların adlarının, ünvanlarının, telefon nömrələrinin və elektron poçt ünvanlarının olduğunu bildirilir.

Hakerlər 4 min nəfərə yaxın əməkdaşın şəxsi məlumatlarını Ukraynada fəaliyyət göstərən bir internet saytı vasitəsilə yayıblar. Internet saytına açıqlama verən hakerlərden biri FTB-dən başqa, ABŞ hökuməti ilə bağlı minden artıq web saytına sizaraq 1 milyondan artıq dövlət qulluqçusunun şəxsi

məlumatlarını elə keçirdiklərini iddia edib.

Haker bu məlumatları "qaranlıq web" adlandırbı və gizli şəkildə anonim alicilara satmağı planlaşdırıqları bildirib. Hətta iddialara görə, məlumatlarda ABŞ-in Azərbaycanca "agentura"si haqda məlumatlar var.



"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Yeni Müsavat" açıqlamasında belə bir halim baş vermesini mümkün saydı. Onun sözünlərə görə, internet şəbəkəsinə qoşulubsə, məlumat sizməsi imkəni is-

tisna deyil: "Həm insan faktoru, həm texnoloji cəhətənən mümkün ki, məlumatlar oğurlansın. Bu məsələdə səhəbət ondan gedir ki, kadrlar hazırlanmalıdır, universitetlərdə işlər aparılmalıdır".

□ Emil SALAMOĞLU,
"Yeni Müsavat"

Rusiya cazibəsini necə itirdi?..



Hüseynbala SƏLİMOV

Politoloqlar və ya siyasi analitiklər istədikləri qədər Ukraynadakı seçkiləri çək-çevir edə bilərlər, amma bize elə gelir ki, bu seçkilərin əsas nəticəsini, hətta dərsini bir qədər fərqli müstəvиде axtarmaq lazımdır və o da bundan ibarətdi ki, daha bir keçmiş sovet ölkəsində də demokratiya dönəm prosesə çevrilir.

Bura Gürcüstani və Moldovani da əlavə etsek ilk baxışda bizim tələsik görünə biləcək nəticəmiz daha da əsaslı və əhatəli olar.

Bu vaxta qədər demokratik post-sovet məkanı yalnız keçmiş Baltık respublikaları ilə mehdudlaşırırdı. Hətta əksər politoloqlar bu fikirdə idi ki, uzun müddət belə olacaq, - demokratik ideyaların və institutların əski sovet məkanindəki nüfuz sferası elə bu regionla da mehdudlaşacaq, çünki yalnız bu üç ölkənin cəmiyyətlərinin demokratik siyasi və ictimai quruluşu bərəqər etmək üçün zəruri resursları vardır.

Amma bir neçə ildir ki, keçmiş sovet məkanında daha bir sistem özünü təsdiq etməkdər və daha bir neçə ölkə növbəti demokratik məkan kimi özünü təqdim etməkdədir.

Əlbəttə, demirik ki, sadaladığımız daha üç ölkədə-məşhur GUAM üçlüyündə Qərb standartlarına cavab verecək demokratiya bərəqər olub. Yox, hələ görüləsi işlər çoxdur; seçki sistemi də tekmilləşməlidir, ümumi hüquq atmosfer və həmçinin vətəndaş cəmiyyətinin əsasları da...

Amma bir məsələ aydındır; üç respublika sosial-iqtisadi xarakterli problemlərə, ərazilərindəki münaqışlərə baxmayaraq demokratiya səmtində hiss olunacaq addım atıllar ki, bu onları ən azı Şərqi Avropa ölkələrə bir cərgəyə qoyur.

Demokratik proseslər faktiki olaraq geopolitik tendensiyalara da yeni məzmun verir: Rusiya bu ölkələr üçün artıq cazibəli deyil. Ona görə də düşünmək ki, seçkidən sonra "geosiyasi simpatiyalar vektoru" yenidən Moskva tərəfə yönələcək-hər halda, bize elə gelir ki, bu elə də ciddi və real səslenmır.

Təəssüf ki, rusiyallar bu məqama diqqət yetirmir. Burada səhəbət tək Qərbin iqtisadi-texnoloji üstünlüklerindən getmir, baxmayaraq ki, onlar da önemlidir.

Hətta onu da demirik ki, həyatda ayrı-ayrı fərdlər güclünün yanında olmağa can atdıgi kimi siyasetdə də milletlər belə edir. Amma səbəb bu da deyil. Məsələ bundadır ki, demokratik cəmiyyətlər inkişaf nərdivanında ən azı bir pillə yuxarıda qərar tuturlar. Ona görə də burada siyasi - ictimai mədəniyyətlər arasındaki ciddi uçurumdan səhəbət gedir.

Vaxtılı Rusiya imperiyasının ətraf xalqlar üçün "cəzibə sahəsi" dərəcədən güclü idi. Təkçə ona görə yox ki, Rusiya güclü və qüdrətli idi, en çox ona görə ki, ölkə dənə mütərəqqi və daha mədəni idi, üstəlik böyük mədəniyyətə pəncərə idi. İndi onun həm Qərbin təmsalında güclü rəqibi var, həm də keçmiş sovet məkanının bəzi cəmiyyətləri artıq Rusiya-yı bir qədər "yuxarıdan aşağı" baxır və Rusyanın onlara təklif etməyə nəyisə yoxdur - təkçə nüve başlıqlarının və yarımac ordusunun yaratdığı qorxu və təlaşdan savayı.

Rusyanın yaxın ətrafında demokratik rejimlər yoxdur və ölkə əhatəsindəki millətlər deyil, onların avtoritar liderləri ilə dostluq edir. Bu liderləri də Moskvadan ətrafında saxlayan yalnız onların hakimiyət maraqlıdır. Geosiyasi səmti dəyişmək onlar üçün hakimiyətə vidalaşmaq deməkdir - bəlli, ele bir hakimiyətə ki, o, indi hər hansı zaman və ya hüquq kriteriyaları ilə mehdud deyil.

Nə A.Lukaşenko, nə də Mərkəzi Asyanın liderləri heç də fanatik rusofiller və ya slavyanofiller deyillər. Onları MDB-də, KTMT-də və Avrasiya İttifaqında saxlayan odur ki, bu adamların Moskvadan savayı söykənəcək yerləri yoxdur; yalnız Rusiya onların saxta seçkilərini tanır və saxta seçki nəticəsində formallaşan saxta hakimiyətlərini legitim və qanuni hakimiyət hesab edir. Ona görə də keçmiş cəzibəsini qaytarmaq üçün ilk növbədə Rusiya özü dəyişməlidir, məsələn, qəbul etməlidir ki, Ukrayna heç də kiçik Rusiya - "Malorossiya" deyil, suveren və demokratik ölkədir, burada Rusiyada olduğu kimi tandemokratiyalar yoxdur, normal seçki və siyaset mədəniyyəti var. Bunları qəbul etsə, Kremlin daha "geosiyasi konspiroloq"lara ehtiyacı qalmayacaq və hətta mümkündür ki, keçmiş İttifaq respublikaları da yenidən ona tərəf dönsün - bu dəfə artıq dost və partnyor kimi...

Bakıda "Formula-1" yarışlarının keçirilmesinə 3 gün qaldı. Aprelin 22-dən etibarən yarışın keçirildiyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu ərazilərdən keçənlər alternativ yollardan istifadə etməlidirlər. Yarışın keçirildiyi ötən 3 il ərzində də ənənəvi olaraq "Formula-1"ə bir neçə gün qalmış mərkəzi küçələrdə hərəkət məhdudlaşdırılıb. Həmin illərdə də yolu həmin prospektlərdən keçənlər, əlavə vaxt itkisi ilə alternativ yollardan istifadə edirdilər. Bayıl massivində yaşayan sakinlərin müntəzəm istifadə etdikləri yol Badamdar ərazisindən keçirdi. Eləcə də marşrut xətləri də müvəqqəti olaraq həmin yola dəyişdirildi.

Lakin bu dəfə Badamdar yolunun sürüşmə səbəbindən bağlanması şəhərin cənub istiqamətində yaşayanları çətin duruma saldı.

Yada salaq ki, Badamdarla sürüşmə hadisəsi ötən ilin oktyabr ayında baş vermişdi. Həmin hadisə nəticəsində torpaq layı sürüşərək, avtomobil yolunun bir hissəsini tutmuşdu. Bu prosesdən sonra yolda hərəkət məhdudlaşdırıldı, əraziləde yaşayanların köçürüleceyi xəberi yayıldı. Rəsmilər əhalinin köçürüleceyi açıqlamasını versələr də, bu, gerçəkləşmədi. Sürüşmə zonasında bir neçə villa var ki, həzirdə onlar nə süküllüb, nə də bərələrində digər bu kimi tədbir görülmeyib.

Bakıda "Formula-1" həyəcanına 3 gün qaldı

Yarışın keçirildiyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı; Badamdar yolunun açılmaması Bayıl massivində yaşayanları çətinə saldı



Ötən aylarda mətbuatda Badamdar yolunun taleyi ilə bağlı çoxsaylı yazılar dərc olunub. Rəsmilərin açıqlamasından güman edildi ki, yarış ərefəsində həmin yol açılacaq. Lakin bu, baş vermedi. Ötən həftə avtosfer.az sayti məsələnin araşdırılması üçün Bakı Şəhər İcra Həkimiyətinə müraciət etmişdi. Oradan bildirmişdilər ki, həzirdə həmin ərazidə təhlükə

qaldığı üçün nəqliyyat vasitələrinin o yoldan istifadəsinə icazə verilməsi nəzərdə tutulmur. Bakı Şəhər Dövlət Yol Polisi idarəesində isə bildirilmişdi ki, məsələ araşdırılacaq, əgər müvafiq komissiya yolun açılmasına müsbət rəy verərsə, o zaman həmin ərazidə avtomobilərin hərəkətinə icazə verilə bilər. Qeyd olunmuşdu ki, bütün bunlar aprelin 22-nə qədər

gün boyu açıq olacaq və həmçinin piyadalar trekin müeyyən yerlərdə qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər: "Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudoğlu küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudoğlu və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Bakı Şəhər Halqasının keçidiyi küçələr və trekin əhatə etdiyi ərazilərdə hərəkət aprelin 22-si gece saat 01:00-dan etibarən aprelin 30-u səhər saat 06:00-a qədər tamamilə dayandırılacaq.

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir".

Bildirilib ki, yalnız icazə sənədində sahib olan şəxslə-

rin bütün zonalara girişinə icazə veriləcək: "Əlaqədar qurumlar tərəfindən aprelin 11-dən 28-dək bu ərazilərdə yaşayan sakinlərə, kirayənşinlər və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunur. İcazə sənədi nəqliyyat vasitəsinin ön şübhəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir.

Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq, 27 və 28 aprel tarixlərində "Azneft" dairəsində Bayraq meydanına qədər olan yolda 17:00-04:00 saatları arasında nəqliyyatın hərəkəti tam dayandırılacaq.

1-ci zonaya aid icazə sənədi İçərişəhərdə yerləşən Azərbaycan Milli Ensiklopediyası binası, 2-ci zonaya aid icazə sənədi 4 sayılı Mənzil Kommunal İstismar Sahəsi və 3-cü zonaya aid icazə sənədi ise 58 sayılı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim olunur".

□ **Əli RAİS,**
"Yeni Müsavat"

Dünyanın ən güclü 100 ali məktəbi - ilk yüzlüyə necə düşək?

Kamran Əsədov: "Universitetlərimiz artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır..."

Dünyanın ən yaxşı ali məktəblərinin 100-lüyündə Azərbaycan universitetlərindən heç birinin adı çıxılmır. Xarici mediada yayılan xəbərə görə, Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin sıyahısında lider mövqeyini qoruyub saxlayır. 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reyting cədvəlinde 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reyting cədvəli 2010-cu ildən dərc edilir.

Hər bir ali məktəb iyirmi ayri parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlxalq və maliyyə dayanıqlığı, meyarları ilə qiymətləndirilir. Reyting cədvəline ABŞ universitetləri liderlik edirlər. Ölkələr arasında ikinci yeri Rusiya tutur. Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub. Bəs görəsən, ali məktəblərimiz niyə 100-lüyü düşə bilmir?

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat" açıqlamasında reytingin müxtəlif kateqoriyalar üzrə aparıldığı dedi: "Misal üçün, Indoneziya Universiteti tərəfindən dünyanın ən ekoloji universitetlərinin beynəlxalq reytingi (UI Green Metric Ranking of World Universities) var. Bu reyting tədqiqatın məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həlliye yönəltməkdir. Reyting tərtib olunarken universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə tesiri, kampus ərazisində kağızlardan istifadənin azalması siyaseti, su resurslarının və rasional qaydada istifadə



can Dövlət İqtisad Universiteti (478-ci yer) təmsil edir. Bundan başqa, "QS Quacquarelli Symonds" şirkətinin her il tərtib etdiyi 3000 təhsil məktəbinin reyting cədvəli olur. Amma bu reytingdə də ölkəmizin universitetləri yaxşı yerdə deyilər".

Ekspert hesab edir ki, Azərbaycanda ali məktəblərin əksəriyyəti müasir tədris metoduna qoyulan tələbələr baxımdan dünya standartlarından geri qalır: "Ən etibarlı reyting Böyük Britaniyanın "Times Higher Education" jurnalı və "Thomson Reuters" agentliyinin hazırladığı reytingin hesab olunur. Bu agentliyin reytinginə hazırlanan zamanı həmin universitetlərdə təhsilin qiyməti, inter-

tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbette ki, istisnalar da var".

K. Əsədovun sözlərinə görə, universitetlərin yataqxanasının və kitabxanasının vəziyyəti də reytingdə əsas rol oynayır: "Azərbaycanın təhsil olaclarlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzəre alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdiyi tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər. Dünya reyting sıyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzəre alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fealiyyət göstərən 50-ye yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin yəzilənləri arasında reputasiyası, sitat getirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzəre alınır. Həsab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır".

Ekspertenin sözlərinə görə, digər səbəb universitetlərdə çalışıyan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namızədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyəti olmasıdır: "Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdırından dünyada əhəmiyyəti

olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Başqa səbəb isə universitetə xarici tələbə axınının az olmasıdır. Təəssüf ki, bizim bəzi universitetlərin idarəciliyi də aşağı səviyyədedir. Yəni bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur".

Kamran Əsədov onu da diqqətə çatdırıb ki, əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilər: "Dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytingin tərtib olunsunda bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbeti, işəgötürənlər arasında reputasiyası, sitat getirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzəre alınır. Həsab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır". Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəye sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənardır qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilində xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdır".

□ **Nərgiz LİFTİYEVA,**
"Yeni Müsavat"



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

Moskvadakı Qarabağ danışçılarından dərhal sonra ABŞ-in Azərbaycan ve Ermənistan XİN rəhbərləri arasında növbəti görüş təşəbbüsü ile çıxış etməsi ortaya şübhəli yanaşmaların çıxmamasına rəvac verib. Müşahidəçilər uzun müddətdir prosesə, sadəcə, həmsədrlerin gözü ilə baxmağa üstünlük verən rəsmi Vaşinqtonun Qarabağ danışqlarına ev sahibliyi etmək cəhdinin səbəblərini araşdırmaqdadırlar.



ABŞ görüşünün vaxtı konkretleşdirilməyib. Ermənistan Xarici İşlər Nazırlığı də Qarabaşa dair nazırın seviyəsində növbəti görüşün Vaşinqtonda keçiriləcəkini şərh etməyib. İrəvandan bildirilər ki, növbəti görüşün yeri ve vaxtı rəsmən halda həyata keçiriləcək birətəbdirləri müzakirə ediblər.

Bu faktın özü onu deyir ki, Nikol Paşinyanın Avropa Şurası tribunasından bir həftə əvvəl səsləndirdiyi sülh çağrısı nağıl ve beynəlxalq aləmi çəşidirməcəhdidir. Üstəlik, regiona gəlməyə hazırlaşan həmsədlər dənəd Tonoyanın özbəşinəlignə reaksiya yoxdur. Bundan əvvəl N.Paşinyan Azərbaycanın digər ərazilərini de işgalla hədəleyən nazırını açıq şəkildə müdafiə etdi - özü də Avropanan! Belə olan təqdirdə Paris və Moskvanın arasında yol ölçüb Vaşinqtona getməyin və orada Ermənistan XİN başçısı ilə Qarabağdan danışmağın mənası qalmır. Çünkü Z.Mnatsakanyan bu məsələdə söz sahibi deyil və onun missiyası status-kvonun saxlanması üçün maksimum çox görüş keçirməkdir.

Lakin Ermənistan tərefin qeyri-konstruktivliyi göz önündədir. Elə bu yaxını hazırlayaraq işgalçı ölkənin müdafiə naziri David Tonoyanın böyük bir nümayəndə heyəti ilə Azərbaycan ərazilərinə gəldiyi barede xəbər yayıldı. Xankəndindəki separatçı erməni nəşrlərinin verdiyi məlumatla görə, Tonoyan, ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan, İrəvan meri Hayk Marutyan, bir sıra mərzlərin qubernatorları və s. məmurların daxili olduğu heyət qondarma rejimin başçısı Bako Saakyanla görüşüb. Sonra düşmən ölkə hökumətinin üzvləri separatçı-terrorçu rejimin qanunsuz "ordu"sunun qərargahında "iki erməni dövləti"nin müdafiə və mülki müdafiə sahələrindəki qarşılıqlı əməkdaşlığı çərçivəsində komandanlıq və zabit heyəti ilə təlim toplantıları keçirib, hərbi təyinatlı məhsullar istehsal edən müəssisələrə, bir neçə qanunsuz hərbi hissəyə baş çəkiblər (Moderator, az). Səfərin ikinci günü işgalçı ölkə rəsmiləri separatçı məmurlarla birgə Azərbaycanın işgal altındaki Kəlbəcər rayonu ərazisində yüksək dağ sən-



Qafqazdakı ikinci erməni dövlətinin müstəqilliyini tanır və dünyada hər kəs bunu bilir. Sitat: "Amerika siyasetçiləri öz ölkələrində öz qanunlarını açıq şəkildə pozmur və dövlət katibi Pompeo da bunu etmeyecek. O, Amerika qanunvericiliyinə ciddi əməl edəcək və buna görə ABŞ-da dialoğun və müzakirələrin gedişatının növbəti mərhələsində Azərbaycan nümayəndə heyətini ABŞ qanununa əməl etməye və Qarabağın müstəqilliyini tanımağa məcbur edəcək. Zənnimcə, siyasi karjerani təhlükə altına almaq, öz milli qanunvericiliyini pozmaq fikri yoxdur. Amerikalılar qanunvericiliyini çox nadir hallarda - yalnız obyektiv reallıqlara ziddirsə, deyişirler".

Belə bir şəraitdə danışçıların vaxt itkisindən başqa bir şey

"Azərbaycana qarşı tələ"

Xəbərdarlığında reaksiyalar geldi

Qarabağ danışçılarının Vaşinqton raunduna hazırlıq getdiyi məqamda Ermənistanın müdafiə naziri bu dəfə Kəlbəcərdə peydə oldu; **politoloq**: "Həmsədr ölkələrin toruna düşürük..."

yib və işgal etdiyi əraziləri Azərbaycana geri vermək fikrində deyil. Nə qədər ki, bu gerçəyi anlamamışq və bunun belə olduğunu özümüzü inandırmamışq, ərazi bütövlüyüümüzü təmin etmək işimiz arzu olaraq qalaqacaq. Ermənilər işgal ərazilərində məskunlaşmanın davam etdirir, Basarkeçərdən Xankəndinə yol çəkir, buradakı qıyməli sərvətlərimizi talan edib daşıyır, biz isə bir gün "Lavrov planı"ndan, bir gün isə "Bolton planı"ndan danişinq".

Politoloq qeyd etdi ki, həmsədr ölkələrin bu fəaliyyətləri Ermənistanın üreyincədir: "Onlar məsələnin uzadılması üçün manevrə edirlər, biz isə bu ATƏT-in Minsk Qrupunun həmsər ölkələrinin toruna düşürük. Onların arasında Qarabağ məsələsində təşəbbüsə elə almaq uğrunda yarış getdiyi ortadadır".

Q.Cəxmaqlı Paris, Moskva görüşlərinin ardınca Vaşinqton dəvət gəlməsini da bu yarışın tərkib hissəsi sayır: "Lavrov XİN rəhbərlərini qəbul edəndən sonra Amerika narahat olmağa başladı, çünkü Ermənistan öz təsir dairəsinə almaq kimi bir siyaseti yürütəmkədən Amerika məsələni Rusiyaın ixtiyarına buraxmaq istəmir. İndi XİN rəhbərləri Vaşinqtona dəvət olunur, daha sonra bu turizm turları davam edəcək. Tərpaqlarımızın işgalini isə bu şəkildə illərlə davam edəcək".

Ekspert erməni nazirin Qarabağda peydə olmasını da təsadüfi sayır: "Kəlbəcərdə erməni generalların boy göstərməsi və "iki erməni dövləti"nin gövdə nümayışı də sübut edir ki, "hoş-hoşla donuzu dardan çıxarmaq" mümkün deyil".

Onun sözlərinə görə, hər halda, erməni lobisi beynəlxalq təşkilatlarda iş aparmalıdır: "Amma nəzərə almaq lazımdır ki, Azərbaycan da yatırı-

yanı məmənun edən erməni ekspertlərin iddiaları da bundan xəbər verir ki, işğala son verilməsinin yolu danışçılar deyil. Ermənistan siyasi dairələrində Vyanada prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanla bu yaxınlarda baş tutmuş ilk rəsmi danışçılar, daha sonra nazirlərin Moskva görüşü ətrafinda müzakirələr ifrat qeyri-konstruktiv tonda davam etməkdədir. Virtualaz.org xəbər verir ki, erməni siyasetçilər ərazilərin qaytarılmasını istisna etməklə yanaşı, danışçıların aparılması da istəyirlər. Bu da bir-birini istisna edən iki məsələdir - əgər ərazilərin qaytarılmasından səhəbət getməyəcək, danışçıları aparmağın nəmənisi?

Məsələn, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan hesab edir ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyinə xələl getirən" danışçıları aparmamalıdır. Onun fikrinə, 2016-ci il-dən bəri əslinde heç bir danışçı getməyib, danışçıları necə yenidən başlamaq barədə danışçılar aparılıb. Arutyunyanın görə, beynəlxalq təşkilatların Qarabağ məsələsindəki mövqeyini, qəbul etdiyi qətnamələrə daxilişini əhəmiyyət vermək lazımdır. O xatırladıb ki, 90-ci illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası işgal edilmiş ərazilərin qeyd-sərtəsiz geri qaytarılması haqda qətnamələr qəbul edib. Amma erməni tərefi onları yerine yetirməyib. "Əgər sabah qərar qəbul etsələr ki, Qarabağı vermək lazımdır, verəcəyik? Əlbəttə, yox" - Arutyunyan deyib.

Onun sözlərinə görə, hər halda, erməni lobisi beynəlxalq təşkilatlarda iş aparmalıdır: "Amma nəzərə almaq lazımdır ki, Azərbaycan da yatırı -

O.Kuznetsovun digər fikirləri də narahatlıq doğurur və E.Namazovun "tələ" xəbərdarlığının ciddiliyini artırır. Rusiyalı ekspertin sözlərinə görə, Amerika Rusiyadan və Fransadan fərqli olaraq, qanunvericilik seviyyəsində uzun illərdir ki,

Sabah - aprelin 24-də ermənilər və erməni-pərəstlər qondarma "erməni soyqırımı"nı qeyd edəcəklər. Erməni lobisini güclü olduğunu ölkələrdə də həmin gün xüsusi formada qeyd edilir.

Məlumdur ki, saxta iddianı tənyanı ölkələrin başında Fransa gəlir. Az öncə Fransa prezidenti Emmanuel Makron 24 aprel, üstəlik, ölkədə qondarma "erməni soyqırımı qurbanlarının" xatire günü elan edib.

Ötən illər ərzində hələ ki ABŞ prezidenti Donald Tramp "erməni soyqırımı" ifadəsini işlətməyib. Almaniya prezidenti Frank-Walter Steinmayerdən də bu barədə qərar və ya fikir gəlməyib. Bəs aprelin 24-də bu liderlər özlerini neçə apara-caqlar?

"Yeni Müsavat"dan danışan politoloq Qabil Hüseynli bildirdi ki, Amerika qondarma soyqırımı qəbul etməyə çoxdan çalışır: "Ancaq gel ki, ABŞ arxivlərində, onların alimlərinin yazılarında qondarma soyqırımı təsdiq edən heç bir fakt rast gəlmirlər. Reyqan hakimiyyətə təzə gəldiyi zaman tarixçilərdən ibarət böyük bir həyət yaratdı. O, həmin həyətin başına dövlət katibinin köməkçilərindən birini qoymuşdu. Həmin şəxslərə təşəbbüs etdi ki, 1915-ci ildə Osmanlı İmparatorluğunun ərazisində ermənilərə qarşı hər hansı soyqırımla həyata keçirilməsi haqqında məlumatları toplasınlar. Təxmini 1 aydan çox müddət ərzində araşdırma getdi. Ağ Evin arxivlərindəki materiallər da qaldırılıb, o zamankı teleqramlar araşdırıldı. Eləcə də digər bu kimi sənədlərə yenidən baxıldı. Həmin sənədlərin içərisində ermənilərə qarşı hər hansı zo-

Qərb liderləri üçün "24 aprel" sinağı

Politoloq: "Ermənilərin özlərinə bu yolla siyasi xal qazanmaq niyyəti baş tutan deyil..."

rakılıq, kütlevi qırğın aktının olması haqqında faktı rast gəlmedi. O zaman Reyqan belə bir komisiyanın yaradıldığıni və onların geldiyi neticəni elan edərək, bu cür soyqırımanın olmadığı haqqında dünya icti-maiyyətinə məlumat verdi. Osmanlı imperiyası dağıldıqdan sonra da Anadolunun şərqində qulluq etmiş 54 türk generalını həbs etdilər. Burada təşəbbüs-kar kimi İngilterə çıxış etmişdi. İngiltərədən olan bir qrup zabit həmin generalları dindirdi və onlardan soyqırımla məlumat əldə etməyə çalışılar".

Politoloqa görə, aparılan istintaq faktları göstərir ki, bu adamların heç biri xəyanət etmiş ermənilərin Osmanlı İmparatorluğunun şərq əyalətlərindən cənubuna köçürülməsi prosesində burnunun qanamasına bəle bəs olmayıb: "Sayları 900 min güclə çatan ermənilərin 700 mini qaonlarla, 200 minə

qədəri isə at və öküz arabaları ile daşınib. Həmin 200 minin içərisində malyariya kimi müxtəlif xəstelikləri tutanlar olub. Arabalarda daşınan ermənilərin bir qismi kurd qacaqları tərəfindən hücumda məruz qalıblar ki, onların da arasında bir neçə nəfər ölüb. Yəni araşdırmacların neticəsi budur ki, həmin zaman ölen bir neçə erməni xəstelikdən, aclıqdan və quldur hücumundan ölüb. Onlar gülə ilə yox, öz ecəlləri ilə ölüblər. O zaman ermənilərə hücum edən quldurları da Osmanlı imperiyasının ədliyyə orqanları tutub həbs etdi, gülələnmə əmri verildi. Osmanlı öldürülən ermənilərin qatilləri üzərində heç kimin çəqiliş və təhdidi olmadan məhkəmə qurdu. Həmin məhkəmədə təxminən 500 nəfərə yaxın yol kəsen, quldura ölüm hökmü oxudular. Bu hökm 2 gün ərzində icra olundu. Əraziləde 900 min erməninin yaşadığını təxjilər, tarixi faktlar sübut

etdiyi halda, bu gün ermənilər 1.5 milyon adamdan behs edirlər. 900 minden 700 mini sağ-salamat çatdırılıb. Bu gün Fransada, Amerikada yaşayan ermənilər həmin köç edənlərin nəslindəndir. 900 min erməni olubsa, necə 1.5 milyonu qırılıb?"

Q. Hüseynli ABŞ prezidentinin çıxışında "soyqırım" ifadəsinin səslənəcəyini gözəmir: "Çünki yuxarıda dediyimiz sənədlərin, o dövrük səfirin teleqramlarının bir nüsxəsi Amerikadadır və resmi Vaşinqton lazımlığına gələrə, bundan istifadə edər. Fransa ilə bağlı məsəle başqadır. Fransa məsələni körükleyən, ona faciəvi don gevindir dövlətlərə. İkinci Dünya müharibəsi qurtarana qədər "genosid" sözü lügətdə yox idi. Bu söz sonradan ortaya atıldı. Şevron soyadlı polyak herbiçi bu sözü ilk dəfə ortaya atıb. Sadəcə olaraq, ikinci Dünya müharibəsində faşistlər

rin yəhudilərə qarşı tətbiq etdiyi soyqırımla hadisələrinə görə "genosid" sözü işlənib. Ermənilər də bu sözü gəydə tutub, özlərinə faciə dramı düzəldiblər. Genosid odur ki, məhv edilən insanlar haqqında dəqiq tarixi sənədlər, audio, videomateriallər olsun. Həmçinin məhkəmə hökmü də lazımdır. Yəhudilərin holokostu haqqında kifayət qədər filmlər, audi yazıları, şahid ifadələri vardi. Məhkəmə qiymət verdi və holokost bütün dünyada qəbul edildi. Ermənilərin isə qondarma soyqırımları haqqında nə bir dənə şahid ifadəsi, film lenti, nə detarix fakt var. Yuxarıda dediyimiz generallar da ifadələrində bildirilərlər ki, onlar ermənilərə atəş açılması ilə bağlı heç bir əmr vermeyiblər. Beləliklə də ermənilər bu rəqəmləri bir neçə dəfə işirdib, dünya ictimaiyyətini azdırmaqla özlərinə siyasi xal qazanmağa çalışırlar. Güman edirəm ki, bu, baş tutan deyil. Makronun hərəkəti açıq təxribat, xalqlar arasında süni düşməncilik yaratmaq cəhdidir. Makron qoy atasını, anasını yadından çıxırb ölməmiş, öldürüməmiş ermənilər üçün Fransada yas qursun, ehsan versin. Bununla da atasının goruna ermənilər tərefindən rahmet, türkler tərefindən isə ona layiq olan başqa bir sözü eşitsin".

□ Əli RƏİS,
"Yeni Müsavat"



Qabil Hüseynli

Zərifin "məruzəsi" ortalığı qatdı - ABŞ təlaşda

Vaşinqton Ankara kimi müttəfiqini Suriyada itirə bilər; İran XİN rəhbərinin qovluğunda nələr var?..

ABŞ keşfiyyatı İran xarici işlər naziri Cavad Zərifin Ankaraaya sefəri zaman prezident Ərdoğana nə dediyini öyrənməyə çalışır. Türkiyənin "Habertürk" qəzeti yazıcı, Amerika keşfiyyatçıları ötən həftə Zərifin Ankardada Ərdoğana verdiyi hesabatı axırra.

Xatırladaq ki, keçən həftə Zərif Suriyaya iki günlük sefərindən sonra gözlənilmədən Ankara gəlmişdi. İranlı diplomat bildirmişdi ki, Dəməşqdə Bəşər Əsədə "uzun çəkən görüşündə hazırladığı hesabatı" prezident Ərdoğana təqdim edəcək.

Türkiyə metbuati iddia edir ki, bu açıqlamadan sonra Vaşinqton keşfiyyat qurumlarını hərkətə keçirərək Astana prosesində birge hərəkət edən Türkiye, İran və Rusyanın həzirdə Suriya məsələsində hənsi addımları müzakirə etdiyini, Əsədə aparılan danışqların detallarını öyrənməyə çalışır. Xüsusən də Türkiye və Iran arasında son danışqların de-

talları ve Rusyanın bu prosesin içərisində olması indi Vaşinqtonu ciddi şəkildə narahat edir.

Kəşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağını öyrənməyə çalışırlar.

Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağını öyrənməyə çalışırlar. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağını öyrənməyə çalışırlar. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağını öyrənməyə çalışırlar. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağını öyrənməyə çalışırlar. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağını öyrənməyə çalışırlar. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hənsi təsiri olacağunu öyrənməyə çalışır. Qəzet öz qaynaqlarına istinadən İsrail keşfiyyatı Mossadın bu prosesə cəlb oluna bileyəyi və ikincinin də İrəndəki qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünkü danişqların en yüksək səviyyədə aparıldığı üçün keşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahilə ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri,

Bakı şəhəri 162 sayılı məktəbin şagirdi Elina Hacıyevanın məktəbdə intiharı, bu hadisənin ətrafında cərəyan edən hadisələr ölkə gündəmindən düşmür. Xatırladaq ki, artıq məktəb direktoru Sevin Abbasova Cinarlı Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhələnkarlıq, ehtiyatsızlıqdan zərərəcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilərək, barəsində ev dəstəqli qətimkən tədbiri seçilib. Hadisənin digər iştirakıcı, Səbəylə Rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova isə ona qarşı yönələn ittihamlarla bağlaşınca yalnız ötən gün "Meydan TV" yə açıqlama göndərdir. Məmər bu açıqlaması ilə direktoru ifşa etməsi ilə yanaşı, həm də baş verən hadisədə çoxlu sayıda müəmmələr olduğunu bir daha sübut etmiş oldu. Məsələn, həmin açıqlamadan məlum olur ki, yeniyetmə qız intihar etdikdən sonra dərhal hadisə yerinə təcili tibbi yardım çağırılmışdır. İcra başçısının birinci müavini səlahiyyətlərinə aid olmayaq məktəbə gəlib, ağır vəziyyətdə olan qız yardım etmek əvəzinə, onu danışdıraraq videoya alıb. X.Bayramova öz açıqlamasında bu məsələni təsdiqləyib və qeyd edib ki, uzun illərdir ki, çətin vəziyyətlərdə videoçöküllüş aparılması praktikasına malikdir:

"... Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmek, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmek olub. Xəstəxanada, sadəcə, müşahidə etmirdim, Elinanın həyata qaytarılması üçün lazımlı olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyəcanları, ağrıni və yanğını sözə izah etmek mümkündür".

Halbuki X.Bayramova bundan əvvəl mətbuataya açıqlamasında həmin görüntülerin onun

"Xalidə Bayramovanın və direktorun davranışları müəmmalı və dəhşətliidir" - deputat

Aqiyə Naxçıvanlı: "İcra başçısının müaviniinin orada olmasının səbəbi hələ də mənə aydın deyil"



Xalidə Bayramova

tərəfindən çekilmədiyi deyimdir. Beləliklə, məmərün açıqlaması hadisədə barəsində gedən müzakirələri daha da qızışdırır. Suallar ortalığı çıxıb ki, məlum videogörüntüdə "Inshallah saq qalmaz" sözünü kim deyib ve kimi nəzərdə tuturdu.

X.Bayramova Elinanın həyata qaytarılması üçün lazımlı olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışdığını bildirir, bəs niyə intihar edən qızı zəhərlənən adı ilə Toksiologiya Mərkəzine aparıblar? Bundan əvvəl açıqlamasında niyə videoonun onun tərəfindən çekilmədiyi bildirib? Bu azıñ kimi, həmin videoonun "hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatire" kimi

anاسına bağışlandıığını deyib. On çok verilen sual isə budur: Bu qədər faktdan sonra icra başçısının birinci müavini məsliyyətdən necə kənarda qala bilir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı məsələ ilə bağlı "Yeni Müsavat" a danışib. Deputat həm məktəb direktoru, həm də icra başçısının birinci müaviniin davranışlarında müəmməma və uyğunluqlar olduğunu bildirdi:

"Öncə bir sual ortalığa çıxır - necə olur ki, məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir? Əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili

yardımıma, polise, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi. Eyni zamanda digər müəmmələr da var. Hələ də başa düşə bilmərəm ki, direktor niyə icra başçısının müavini hadisə yerinə çağırıb. Ümumiyyətlə, icra başçısının müaviniinin orada olmasının səbəbi hələ də mənə aydın deyil. Niyə o, məktəbə gedib? Niyə direktor aidiyəti yerlərə deyil, ona müraciət edib? Niyə hər ikisi uşağın xilas olması, yaşaması üçün əllerindən gələni etməyiblər?

Onlara çəkiliş lazım idi? Məgər icra başçısının müavini operatorordurdu ki, çəkiliş aparır? Uşağın o halında video çəkmək nə dərəcədə insanlığa sığır? Bayramova açıqlamasında bildirib ki, videoonu qızın anasına bağışlayıb. Faktiki olaraq uşağın anasına dağ çəkmək üçün belə edib. Halbuki intihar edən uşaqa təcili yardım lazım idi. Hətta təcili yardım gəlməsə belə, onu dərhal xəstəxanaya çatdırımalı idilər. Bütün bunların hamısı həm müəmmələ, həm də dəhşətliidir. Şəxsən mənim üçün də maraqlıdır ki, hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verecək.

Deputat Fərəc Quliyev isə məsələyə qisaca olaraq mövqə bildirdi: "Elinanın hadisəsi hər birimizi çox üzüb. Bu işin obyektiv araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Buna görə də indidən kimse haqqında fikir söyləməyim doğru olmaz. İstəyimiz yalnız bundan ibarətdir ki, obyektiv araştırma aparılsın".

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə

isə məsələnin Elinanın deyil, digər şəxslərin üzərində fokuslaşmasının doğru olmadığını bildirdi:

"Elinanın intiharı ilə bağlı məsələ bu gün də sosial şəbəkələrdə xeyli müzakirə edilir, müxtəlif fikirlər bildirilir. İlk gündə müraciət etmişəm ki, gəlin mülahizələrimizle istintaqa mane olmayıq, səbirlə istintaqın nəticələrini gözləyək. Burada bir uşağın taleyindən səhəbət getmir. Bu gün Elinanın timsalında nə qədər uşağın problemləri ortaya çıxır. Biz məktəblerde şagirdlərin gözümçüdüyə salınmasının qarşısının alınması, məktəb rəhbərliyinin valideynlərlə birgə iş aparması, icra hakimiyyətində mövcud olan müəyyən qurumların işlək vəziyyətə getirilməsi məsələsinə qabartmışıq.

Günahkarları istintaq tapa-çaq. Şəxsən mən istintaqın nəticələrini gözləyirəm".

Kəmalə Ağazadə ilk gündə Elinanın ailəsinin yanında olduğunu vurğuladı: "Dəfələrlə ailə ilə görüşmüşəm, yanlarında olmuşam. Bu gün Elinanın kimlərinsə ambisiyasına qurban getməsini istəməm. Elina kənarda qalmasın, məsələnin onun üzərində fokuslaşmasını istəyirəm. Əmin olun, eğer icra başçısının müaviniinin bu hadisədə günahı varsa, istintaq mütəqə onu orataya çıxarıcaq".

Qeyd edək ki, deputat Aydin Mirzəzadə X.Bayramova barəsində səslənən şəhərləri pisliyib, ona qarşı ədalətsizliyin yolverilməz olduğunu bildirib...

Xalidə GƏRAY,
"Yeni Müsavat"

Küçə itləri 1 il ərzində 13 min insanı dişləyib

Təkcə Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - təhlükədən necə qurtulaq?

Payıtaxtın mərkəzində, xüsusi də şəhərətrafi qəsəbələrdə sahibsiz itləri görmək adı hala əvvəl təqribən Binaqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvelüdüllü Hüseyin Məmişov küçədə sahibsiz itin hücumuna məruz qalıb. It azaşının yanaq nahiyyəsini parçalayıb, gözünə xəsər yetirib. Məlumatda görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Uşağa dərhal quduzaq əleyhine zərdəb vurulub və yanağının parçalanmış hissəsi tikişlərə bərpə edilib. Hazırda müalicəsi davam etdirilir.

Bu kimi faktlar günün-gündən artmaqdadır. On təhlükəsi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzuq qeydə alınır və ciddi müalicə olunmazsa, ölümlə neticələnir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 minden artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da

artmaqdadır. Mövcud olan mərkəz tam şəkildə sahibsiz heyvanların yiğilmasını təmin edə bilmədiyindən, paytaxtda eləvə mərkəz yaradılması müüməhəmiyyət kəsb edir.

Paytaxtda sahibsiz heyvanların artması sakinlərimiz, paytaxta gelen çoxsaylı qonaqlar üçün ciddi təhlükə yaradır. Qəsəbələrdə, yol kənarlarında deyil, şəhərin mərkəzində də sürű ilə gəzən itlərə rast gəlinir. Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər bulvarlarında da belə xoşageləməz menzərlərə rast gəlinir. Yemək axtaran, ictimai-iasha obyektlərinin yaxınlığında dənəşən sahibsiz heyvanlar istirahət mərkəzlərində dincələn vətəndaşlar, xüsusən də azaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Axşam saatlarında, işçilərə işləmənən əlavə tədbirlər görməlidir. Heç kim sahibsiz itlərin hücumundan siyortalanmayıb və bu insanlarınımızın sağlamlığına açıq-aşkar təhlükə

kədir. Məsələ burasındadır ki, özünü heyvanların müdafiəcisi adlandıran bir qrup qadın Ağ şəhər rəsmilərinin xahişi ilə bulvara dəvət edilən "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin işinə mane olub.

Amma o qadınlar unudurlar ki, qonşu ölkələr, eləcə də Avropanın heç bir paytaxt şəhərində küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmetləri onların küçələrdən yiğisidirilərək və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edir. Hətta belə bir hal da mövcuddur ki, bezi illərdə həddən artıq çoxalmış canavarların öldürülmesi ilə bağlı tədbirlər görülüb. Bəs biz nəyi gözləyirik, gözləyirik ki, Binaqədi rayonunun hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyükler ziyan çəksin!?

Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidir. Bu işlərdə adı vətəndaşlar da onlara kömək göstərməlidirlər. Burada isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən

yığan şəxslərə mane olur, hanı-sı səbəblərdənse Balaxanıdakı mərkəzin işini pozmağa çalışırlar. Onlar başa düşmürələr ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir. Təessüf olun ki, polis də bu üzənəriq mədafiəçilərə qarşı sərt tədbirlər görür. Bəlkə sahibsiz heyvanlarla mübarizədə Avropa ölkələrində olduğu kimi onların öldürülərək sayının kəskin azaldılmasına nail olmaq lazımdır. Bəlkə bu yolla şəhərimizi sahibsiz itlərdən azad etmək mümkün olsun.

Qəribədir, ölkəmizdə itləri öldürməye icazə vermir, amma itin övladlarınıza öldürməsinə göz yumurlar! Ümid edirik ki, aidiyəti qurumlar bu məsələyə biganə yanaşmaya-



caqlar...
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda baş vermiş heyvan dişləmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin ilk ayı ərzində heyvan dişləmələrinin sayı 4909 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövründə heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər tərəfindən müvafiq tibb müəssisələrinə müraciət olunub.

Məlumatda o da bildirilib ki, bu il baş vermiş heyvan dişləmələrinin 90 faizini it dişləmələri təşkil edir.

Vaşington İrandan neft alınmasını yasaqladı



"Bakcell" dən uşaq şahmat turnirinə növbəti dəstək

Azərbaycanın ilk mobil operatoru və en sürətli mobil internet provayderi "Bakcell" 7-12 aprel 2019-ci il tarixlərində Bakı şəhərində keçirilmiş uşaqlar arasında 18-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.

Frankofoniya günlərinə həsr edilmiş bu ənənəvi tur-nir "Gənclik" Şahmat Klubu və Fransanın Azərbaycan-dakı Səfirliliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilatı dəstəyi ilə keçirilib. İsvəçrə sistemi üzrə keçirilmiş turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, Serbiya və Qazaxistandan 80-dən çox gənc şahmatçı iştirak edib.

Turnirin nəticələrinə əsasən "A" qrupunun qalibi Azərbaycandan Altay Eynullayev olub. O, Fransada keçiriləcək turnirdə iştirak etmək hüququ qazandı. "B" qrupunda isə ukraynalı Mariya Timchenko ən yüksək nə-ticə göstərib.

"Bakcell" şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət programı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmış genişməqyaslı layihələri həyata keçirir.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi "Bakcell" şirkəti müasir mobil kom-munikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə mehsullar teklif edir. Şirkət öz abunəçilərinə ən mükemməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell" şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisini daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müşətti təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (iş-ğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və en etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Res-publikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ət-raflı məlumat əldə etmək üçün, xahiş edirik, [www.bak-cell.com](http://www.bakcell.com) internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-releflərlə tanış olmaq üçün [www.bak-cell.com/az/news](http://www.bakcell.com/az/news) (və ya İngilis dili üçün www.bak-cell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsi-nə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tramp administrasiyası noyabrda 8 ölkəyə İrandan neft almaqla bağlı verilən razılığı ləğv etdi; Tehranin neft satışının yarıbəyarı azalacağı gözlənilir



#231705641

ABS

İrandan neft alınmasına icazə verən limiti ləğv edib. Ağ Ev bəyan edib ki, sanksiyaların-sonra İrandan neft alınmasına güzəşt edilən 8 ölkə mayın 2-dən etibarən İrandan neft almağı dayandırmalıdır.

Xatırlaqla ki, öten il noyab-rın 4-də Vaşington İrana qarşı-neft embarqosu elan edib və bu qərara əsasən İrandan neft alan ölkələr Vaşingtonun sanksiyalarına məruz qalacaq. ABŞ hökuməti yalnız 8 ölkəyə - Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanistana 6 ay müddətinə Tehrandan neft almaq haqqı tanımıdı. Lakin öten gün "Vaşington Post" qə-zeti etibarlı mənbəyə istinadən Ağ Evin bu qərari mayın 2-dən etibarən ləğv edəcəyini yazdı. İndi isə belə anlaşıllı ki, artıq qərar resmən elan olub.

ABŞ hökuməti İranın əsas gelir qaynaqlarından olan neft satışını məhdudlaşdırmaqla Tehranın iqtisadi və maliyyə gü-cünü zəiflətməyə çalışır. Bir neçə gün əvvəl isə prezident Tramp İranın əsas hərbi güyü hesab olunan İnqilab Keşikçiləri Korpusunu (Sepah) terror təş-kiyatı elan edib.

Doğrudur, bir çox ekspertlər İranın neft satışının tamamilə dayandırılacağına inanır. Çünkü 8 ölkə siyahısında əsas yerde Çin gelir. Hansı ki, Pekinin bu qərara tabe olmas-sı gözlənilmir. Lakin siyahida yer alan ölkələrin əksəriyyəti ABŞ-la yaxın əlaqələri olan və iqtisadi əməkdaşlığı olan ölkə-lərdir. Onların Ağ Ev sanksiyalarına tabe olacağı gözlənilir.

Bu isə ekspertlərə görə, mart ayında gündəlik 1,9 milyon barrel neft ixrac edən İranın ixracatının 1 milyona enəcəyi deməkdir. Ancaq indi yalnız 8 ölkə de-yil, dönyanın geri qalan ölkələri-ni də düşündürən sual var: İran nefti olmasa bazarda bahalaşma ola biləmi? Təbii ki. Bu vəziyyət neft ölkələri üçün fürsət,

Ancaq o da məlumdur ki, hətta Hindistan kimi ABŞ-la ya-

xın ölkələr belə bu qərara isti yanaşmır və Tehrandan neft alişını davam etdirmək isteyir. Xüsusən də Avropa Birliyinin aparıcı ölkələri olan Fransa və Almaniya da bu qərara isti yanaşmır. Hələ öten ilin avqustunda Avropa Birliyi elan etdi ki, Tehranla birlilikdə bu sanksiyaları ləğv etmek üçün çalışacaq. Hətta bu istiqamətdə bir sıra adımlar da atıldı.

Daha bir tərəddüdüllü ölkə Turkiyədir. Baxmayaraq ki, hazırda Ankara və Vaşington kettində soyuq küleklər əsir, lakin iki ölkə arasında ciddi iqtisadi tərəfdəşliq var. Yeni Ankaranın Vaşingtonun qə-rarına qarşı gəlməsi bir qə-dər çətin olacaq. Baxmayaraq ki, öten həftə Ankarada İran XİN rehbəri Cavad Zərif-le görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Vaşingtonun Türkiyəni İrana qarşı sanksiyalardan azad edəcəyinə inanır. Eyni zamanda Çavuşoğlu Va-

şingtonu bu sanksiyaların zərərlərinə inandıracaqlarını demişdi. Lakin belə görünür ki, bunu etmək fürsətləri ol-mayıb. Çünkü Ağ Ev hələlik 8 ölkənin heç birini istisna et-mayıb.

Yeri gəlməkən, martin son-larında ilk dəfə ABŞ Maliyyə Nazirliyi Türkiyədən bir şirkət və bir fiziki şəxsi İranla gizli pul transferlərində ittiham edərək sanksiya siyahısına daxil edib.

Ancaq indi yalnız 8 ölkə de-yil, dönyanın geri qalan ölkələri-ni də düşündürən sual var: İran nefti olmasa bazarda bahalaşma ola biləmi? Təbii ki. Bu vəziyyət neft ölkələri üçün fürsət,

alıcı ölkələr üçünə riskdir. Doğrudur, Vaşington alıcı ölkə-ləri əmin edir ki, İranın yaratdığı boşluğu Səudiyyə Ərəbistanı və BƏƏ dolduracaq. Çünkü həzirdə bazarда təklif tələbi üstə-lədiyi üçün İranın satmadığı nefti başqa ölkələr satacaq və bu zaman bahalaşma yaranmaya-caq.

Qeyd edək ki, BBC-nin mə-lumatına görə, İrandan Çin gün-dəlik olaraq 360 min, Hindistan 300 min, Cənubi Koreya 200 min, Yaponiya 108 min, Türkiyə 60 min barel neft alıb. Yalnız Tayvanın aldığı neftin həcmi biliñmir. OPEC-in isə hansı qərari verəcəyi məlum deyil. Yalnız Səudiyyə Ərəbistanı yaranmış

boşluğu doldura biləcəklərini açıqlayıb. Krallığın enerji naziri Xalid əl-Falı bildirib ki, yaxın həftələrdə digər ixracatçılarla birlikdə lazımi neft həcmini tə-min etmək üçün əməkdaşlıq edəcəklər.

İran isə daha əvvəl bildirib ki, embarqolara reğmən neft satışını davam etdirəcək. Eyni zamanda rəsmi Tehran neft sa-tışına qoyulan embrəqoya ca-vab olaraq dünya enerji bazarının böyük bir hissəsi, Yaxın Şərqdə istehsal olunan neftin təxmininə 40 faizinin ixrac olunduğu Hormüz boğazını bağla-yacaq ilə təhdid edib.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

Bakıda 27 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. Musavat.com "Trend"ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdü Gulyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlırinin verdiyi məlumatə görə, gənc qız özəl klinikaların birində 15 gün ərzindən 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin ayrıılı və artıq ətdən əziyyət çakırı.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında ləxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.

Azərbaycanlı tələbələr Polşadan deportasiya olunub

Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabullu ölkədən deportasiya olunublar. "Report"un Avropa bürosunun məlumatına görə, tələbələrin deport olunmasına səbəb davamıyyətlərindən olan problem və intizamsızlıq olub.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq davamıyyet-lərini nizamlamayan azərbaycanlı tələbələr oxuduqları universitetdən xaric ediliblər. Onların təhsil vizaları ləğv edilərək ölkədə çıxmaları tələb olunub.

İranla Azərbaycan arasında iqtisadi əlaqələrdə aktivlik müşahidə olunmaqdır. Mart ayında İranın iki şirkəti ilə Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsal müəssisəsinin yaradılmasına dair müqavilə imzalanıb. Bundan əvvəl Bakıda İran sərmayədarları ilə birgə əczaçı, Neftçalada isə avtomobil zavodu fəaliyyətə başlayıb.

Bu günlərdə isə Bakıda İran Ticarət Mərkəzinin açılışı olub.

Açılışda İran-Azərbaycan Palasının sədri Hüseyin Pirmüezzin jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı sahibkarların işlərinin koordinasiyasına köməklək göstərəcək. Onun sözlərinə görə, bu mərkəz iki ölkə arasında ticari əlaqələrin inkişafına müsbət töhfə verəcək: "mərkəz sahibkarların problemlərinin həllinə dəstək verməyə hazırlıdır. Biz onları lazımı informasiya ilə təmin edəcəyik".

Onu da qeyd edək ki, ötən ilin payızından etibarən İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində kəskin artım qeydə alınıb. Ötən bu dövriyyə 2017-ci illə müqayisədə 74 faiz artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə İranla qarşılıqlı ticarət dövriyyəsinin həcmi 230 milyon 637.68 min dollar təşkil edib ki, bunun da 219 milyon 630.76 min dolları İrandan idxlən pənyə düşür. Ötən ilin eyni dövründə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 68 milyon 402,51 min dollar olmuşdu ki, bunun da 62 milyon 311.18 min dollarını İrandan idxlən təşkil etmişdi.

Rəsmi məlumatlara əsasən son beş ilde İran investor-

Iran investorlarını Azərbaycana necə cəlb edək - təklif

Ekspert: "Xüsusiilə kənd təsərrüfatı, yüngül sənaye, yeyinti sənayesi kimi sahələrdə onların fəaliyyəti effektiv nəticələrə gətirib çıxara bilər"



ləri tərefindən Azərbaycana 3,4 milyard dollardan artıq sərmayə yatırılb. İran investisiyalarının Azərbaycana axını nə qədər güclənə bilər? ABŞ-in cənub qonşumuz tətbiq etdiyi sanksiyaların bu ölkədən Azərbaycana investisiya yarımına hansı təsirləri mümkündür?

İqtisadçı-ekspert Rəşad Həsənovun sualların cavabı olaraq "Yeni Müsavat" a bildirilərən görə, Azərbaycan hökuməti ölkədə əlverişli investisiya mühiti yaradacaqsə, İran investorları bundan istifadə edəcəklər: "İran həm dil, həmdin baxımından yaxın ölkədir.

Nəzərə almaq lazımdır ki, İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Bütün bunlar Azərbaycana İran sərmayələrinin gəlmesi üçün optimal şərait formalasdır, qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsine təkan verir. Amma məsələ burasındadır ki, risklər varsa, mühit liberal deyilsə, müsəlhdən hüquqları təmin olunmursa, bu zaman, təbii ki, investor belə ölkəyə getməz. Bu gənə qədər Azərbaycana xarici investorların gelişini əngəlləyən əsas amillərdən biri məhz budur. Yalnız son vaxtlar nisbetən vəziyyətin yumşalması, bu istiqamətdə müəyyən təşəbbüslerin olmasına artıq digər ölkələrlə yanaşı, İrandan da Azərbaycana investisiya axınlarına şərait yaradır. Bu dinamika açıq hiss olunmaqdadır. Özü de bu dinamika daha çox dövlətin iştirakçı olduğu layihələrdə hiss olunur. Texnoparklarda, sənaye parkları və sənaye məhəllələrinde İran şirkətləri müəyyən adımlar atılır. Hətta müəyyən hallarda dövlət zəmanəti fondaunda hansısa xarici investorların, o cümlədən İran invest-

torlarının Azərbaycana gəldiyini müşahidə edirik".

Ekspertenin sözlerinə görə, Azərbaycan, xüsusiilə də qeyri-neft sektorun işlənməmiş bazar: "Xüsusiilə qeyri-neft sektor bütün istiqamətlər üzrə çox zeif işlənmiş bazardır, potensial istifadə olunmur. Bu potensialı xarici investorlar dəyərləndirirler və əlverişli mühit olarsa, ondan istifadə etməyə çalışırlar. Amma məsələ burasındadır ki, risklər varsa, mühit liberal deyilsə, müsəlhdən hüquqları təmin olunmursa, bu zaman, təbii ki, investor belə ölkəyə getməz. Bu gənə qədər Azərbaycana xarici investorların gelişini əngəlləyən əsas amillərdən biri məhz budur. Yalnız son vaxtlar nisbetən vəziyyətin yumşalması, bu istiqamətdə müəyyən təşəbbüslerin olmasına artıq digər ölkələrlə yanaşı, İrandan da Azərbaycana investisiya axınlarına şərait yaradır. Bu dinamika açıq hiss olunmaqdadır. Özü de bu dinamika daha çox dövlətin iştirakçı olduğu layihələrdə hiss olunur. Texnoparklarda, sənaye parkları və sənaye məhəllələrinde İran şirkətləri müəyyən adımlar atılır. Hətta müəyyən hallarda dövlət zəmanəti fondaunda hansısa xarici investorların, o cümlədən İran invest-

yaxınlaşma, uzlaşma hiss olunmaqdadır. Bunun sırası, yeni real investora transformasiya olması üçün Azərbaycan tərəfi prosesida da dərinləşdirilməlidir. Yeni investisiya mühitini yaxşılaşdırın islahatlar dərinləşdirilməli, bu islahatlar səmimi və davamlı olmalıdır. İrandan Azərbaycana investisiya axınının güclənməsi üçün kifayət qədər böyük potensial var. İrəndəki azərbaycanlıların özüləri belə alternativ bazar kimi öz vəsaitlərini Azərbaycana yatırmaq istəyərlər".

Ekspert deyir ki, keyfiyyət baxımından yanaşıqdır, İran investisiyaları Avropa və ya digər inkişaf etmiş ölkələrin investisiyaları qədər effektiv ola bilmez: "Çünki investisiya yalnız vəsait deyil, investisiyanı həm də təcrübə axını kimi qiymətləndirmək lazımdır. Bazar əlaqələri, qlobal iqtisadiyatlarda iştirakçı kimi qiymətləndirmək lazımdır. İran investisiyalarının bütün bunları yüksək keyfiyyətə Azərbaycana gətirə biləməyəcək. Nəinki İran, bütün Yaxın Şərqi investisiyalarını eyni kateqoriyaya daxil etmək olar. Lakin Azərbaycanın yerli investorları ilə müqayisədə İran investorları real bazar şərtləri daxilində daha rəq-

bəlli fəaliyyət göstərmək potensialına malikdirlər, həmçinin təcrübələri daha çoxdur, əlaqələri nisbətən var. Xüsusiilə kənd təsərrüfatı, yüngül sənaye, yeyinti sənayesi kimi sahələrdə İran investorlarının Azərbaycanda fəaliyyəti effektiv nəticələrə gətirib çıxara bilər".

ABŞ sanksiyalarının İrəndən Azərbaycana investisiya axınına təsirinə gəlinəcək ekspert hesab edir ki, bu amil qonşu ölkə sahibkarlarını xaricə investisiya yatırmağa təşviq edir: "Sanksiyalar, elbəttə, İranın iqtisadi gücünü zəiflədir. Sanksiyalardan iki effekt yaranır: birinci, İranın gücünün zəifləməsi fonunda xaricə investisiya axınlarının məhdudlaşmasıdır. İkinci effekt isə daxili bazarda yaranmış gərginlik fonunda investorların alternativlərə axtarması cəhdidir. Təbii ki, bu gün İran hakimiyəti administrativ yollarla investisiyaların ölkədən çıxısını engelləməyə çalışır. Lakin nəzərə almaq lazımdır ki, investor istənilen şəraitdə öz məqsədində çatmağın yollarını tapır. Yeni administrativ yollarla İran investorlarının xaricə investisiya yatırması prosesinin qarşısını tamamen almaq mümkün deyil. Bu şəraitdə Azərbaycanın görəcəyi iş daha əlverişli mühit yaratmaq, daha dayanıqlı inkişaf və etməklə, investisiyalar üçün etibarlı təminat verməklə xaricə qəcan investisiyaların mühüm bir qismini özüne cəlb etmək olar".

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

Sri-Lankada terroru "Milli Tövhid Camaati" törədib

"Çayın vətəni"ndə yazılmış qanlı terror hekayəsi

Aprelin 21-də Sri-Lankada baş verən terror aktını həyata keçirən teşkilat məlum olub. Yerli hökumət beyan edib ki, 298 nəfərin öldüyü və 500-dən çox insanın yaralandığı terror aktını "Milli Tövhid Camaati" təşkilatı həyata keçirib.

Qeyd edək ki, bazar günü xristianların Pasxa bayramı münasibətilə keçirdiyi mərasim zamanı ölkə ərazisində 3 kilsədə və paytaxt Kolombo şəhərində 3 ayrı 5 ulduzu hoteldə terror aktı törədilib. Terror hücumu 7 intiharçı terrorçu tərefindən həyata keçirilib.

Artıq terror hücumu ilə əlaqədar 24 nəfər saxlanılıb. Eyni zamanda hökumət paytaxtda komendant saatı elan edib. Axşam saat 20-dən sonra küçəyə çıxmak qadağandır. O da məlum olub ki, terror hücumu ilə bağlı yerli kəşfiyyatda əvvəlcədən məlumat olsa da, lazımi sayıqlıq göstərilməyib. Bununla bağlı da istintaq başlayıb, arasdırmalar aparılır. Kolomboda hava limanı və avtovağzal ərazisində plastik borularla quraşdırılmış partlayıcılar aşkar edilib.

Terror aktını törədən "Milli Sri-Lankada bəzi buddist hey-



Tövhid Camaati" teşkilatı barede geniş məlumat yoxdur. Hind mediasının yazdığınıə əsasən təkfirci İslam ideologiyasına məxsus olan bu camaat haqqında ötən ilə qədər demek oları ki, hər hansı məlumat olmayıb. Yalnız ötən il ictimaiyyət bu camaat haqda məlumat Şüarı Sri-Lankada İslamin ya-

kəllərin dağıdılmasıından sonra eşidib.

O qədər də tanınmayan təkfirci qruplaşma 2014-cü ildə qurulub. Sri-Lanka polisinin əraşdırılmalarına əsasən 5 il ərzində ötən ilə qədər demek oları ki, hər hansı məlumat olmayıb. Yalnız ötən il ictimaiyyət bu camaat haqda məlumat Şüarı Sri-Lankada İslamin ya-

qi müstəqilliyyin verdiyi siyasi hüquqlardan yararlanma bilməyib. Bu isə bələdçiyyəti derinləşdirib. Ölkənin resmi dili Sinhala dili elan olunub. Əvvəlcə etnik münaqışa kimi başlayan hadisələr zamanı 1957-58-ci illərdə toqquşmalarda 300 Tamil öldürülb. Eyni Hindistan olduğu kimi dərinleşen buddist-müsələmən toqquşmaları getdikcə dərinləşib.

Davam edən gərginliyin nəticəsi olaraq 1975-ci ildə "Tamil Pələngləri" hərəkatı elan olunur.

Təşkilatın əsas məqsədi Sri Lankanın şimalında müstəqil təmil dövləti qurmaq olub. Silahlı qarşıdurmalara isə 1977-ci ildə eyalət seckilərində Tamil vilayətində "Pələnglərin" qalib gələmə olur. 1983-cü ildən bu yana təşkilat hökumət qüvvələrinə qarşı döyüşib. Sri-Lankanın şimal əraziləri uzun müddət "Pələnglərin" nəzarətində olub. "Tamil Pələngləri" sidan terrorçu təşkilat olmayıb müstəqil herbi dəniz do-nanmasına və havaya qüvvələrinə, habelə keşfiyyat strukturuna malik qruplaşma idi.

Təşkilatın rəhbəri Vellupali Prabhakaran olub. Eyni zamanda qruplaşmanın herbi və siyasi qanadı olub. Əyalətin bütün sahələrinə nəzarət edən "Tamil Pələngləri" bir ara me-

dia, tv və radioya da sahib olub. Təşkilatın ən parlaq dönəmlərində 10 minə yaxın hərbi gücündən olduğu ehtimal edilirdi.

"Tamil Pələngləri" Sri-Lankaya ordu yeritdiyi üçün Hindistanın baş naziri İndra Qandini qətlə yetirib. Ümumilikdə Sri-Lankada 1981-2009-cu illərdə davam edən toqquşmalar nəticəsində bəzi rəqəmlər görə 70, bəzilərinə görə isə 100 min insan ölüm. İlk dəfə "kamikadze kəmərini" də "Pələnglər" istifadə edib.

Nəhayət, 2009-cu ildə hökumətin tamillərə qarşı başlatdığı genişmiyyətli, Sri-Lankadakı hərbi varlığına son qoyulub. Bu əməliyyatlar zamanı 40 min Tamil öldürülüb.

Son terror aktından sonra nəzərlər yenidən "Tamil Pələngləri"ne yönəldi. Çünkü bölgə ekspertlərinə görə, hərbi əməliyyat Tamildəki silahlı güclü məhv etmədə, tamamilə yox edə bilməyib. Bu hadisə tamillərin qisası ola bilərdi. Lakin arxiv hökumət yeni bir ünvan göstərdi. "Milli Tövhid Camaati" 2014-ün Yaxın Şərqdə parlaklı dövrde yaranıb ve şüurları, çağırışları oxşardır. Ümumilikdə isə son iki ildə İŞİD və bənzər terror qruplarının Mərkəzi və Şərqi Asiyaya doğru çökildiyi müşahidə olunur. Bu hadisələr həm də növbəti "qaynar bölgənin" ünvanına işarə edir.

□ **Kənan RÖVŞƏNOĞLU, "Yeni Müsavat"**



ÜSAVAT

Son səhifə

N 86 (7256) 23 aprel 2019



46 günlük pivə dietası və 20 kilo arıqlama

Amerikanın Oha-yo ştatının Nyutaun şəhər sakini Dell Hall 46 gün boyunca qeyri-adı dieta tətbiq edib. Belə ki, o, ancaq pivə içməklə 20 kilo arıqlamağa nail olub. Hall bu dietaya 6 martdan başlayıb və 21 aprelədə davandırıb. Onu bəzi rəhbərlərin təcrübəsi həvəsləndirib. Sonuncular orta əsrlərdə özəl üsulla hazırlanmış pivədən istifadə edirdilər və bu, xüsusi ritual sayılırdı.

Pivə ilə yanaşı, Hall hərdən bir kəmşirin çay, qara kofe və qazlı su, eləcə də multivitamin qəbul edirdi. Gün ərzində kişi iki stekandan beş stekana qədər pivə içirdi. O deyirdi ki, nə acliq, nə sərəxoluq hiss edirmiş. Amma hərdən yuxuda yemək görürdü.

Dietanın başlanğıcında amerikalı 132.6 kilo ağırlığında idi. Müsahibəsində Hall bildirib ki, özünü çox yaxşı hiss edir və dietası zamanı bir dəfə də olsun bundan vaz keçməyi düşünməyib. Amma dieta bittən gün o, bulyon işib. Bununla da mədəsinə ağır yeməklərə hazırlayıb. Kişi deyib ki, onun sağlamlığı bu olaydan sonra yaxşılaşıb. "Mənim qan təzyiqim, şəkərim, xolesterin dərəcəm aşağı düşüb".

Milyon il yaşı olan akula dişini tapıldı

Amerikanın Cənubi Karolina ştatında milyon illik tarixi olan akula dişləri tapılıb. Bu barədə lenta.ru saytı xəbər verib. İnforsasiya portalının xəbərinə görə, 15 aprelde Everi Fosailəsi ilə buirlıkda Onslou bölgəsindəki cimərlikdə gəzəndə qeyri-adı əşya görüb. "Mən yan-yörəmə baxırdım və qumda gizlədilmiş bir sey gördüm. Qumu eşəldim və oradan o qədər də böyük olmayan diş tapdim. Mən onu yerdən götürüb, anama göstərdim".

Everinin atası etiraf edib ki, 25 il müddətində akula dişlərinin öyrənilməsi ilə



məşğul olsa da, heç vaxt belə bir şey tapmayıb. Megalodon Otodontidae ailəsinin nəsli kəsilməkdə olan üzvüdür. Onlar planetin tərixi boyunca ən iri həcmli

akuladır. Onların çəkisi 47 ton, maksimal uzunluğu isə 18 metrdir. İlkin qiymətləndirmələrə görə, tapılan dişin təxminən 3 milyon il yaşı var.

Nənəsinin məzarında gül almaq üçün maşın yudu



Yeddi yaşlı Eston Murrey ölü nənəsinin dəfn mərasimini aparmaq üçün gül dəstəsi almaq məqsədilə müstəqil şəkildə pul yiğmaq istəyib. Bu barədə "Sunderland Echo" nəşri xəbər verib. 19 aprelədə Murrey valideynlərinin köməyi ilə maşın yuma aksiyası təşkil edib. Aile evin yanında karton qutunun üstünə "2 funt sterlinqə maşın yuma" sözlərini yazıb. Eyni zamanda ox işarəsi ilə nişan edilən evin yanında da belə bir qeyd yazılıb: "Mənim 7 yaşım var".

"İlk 15 dəqiqə bizim ma-vaxt oğlum məndən xahiş şın yuduzdurma yerinə etdi ki, bu barədə facebo-heç gələn olmadı. Elə o okda elan verim", - bunu

uşağıın atası Toni danışıb: "Bu posta yüzlərə şərh yazıldı. O, xoşbəxtlikdən gönün yeddinci qatında idi. Tezliklə oğlanın müştərilərdən ibarət növbəsi yarandı".

Neticədə oğlan 100 funt sterlinq qazanmağa müvəffəq olub. Valideynləri onu bu pulu güle xərcləməməyə razı salıblar. Onların fikrincə, rəhmətlik nənəsi nəvəsi çıxan arzuladığı bir şeyi alsa, daha xoşbəxt olardı.

14 fevralda xəber verilmişdi ki, Böyük Britaniyada bir məktəbli Sevgililər Günü münasibətilə paralel sinidəki hər bir qızə bir gül almaq üçün bütün cib xərcli-yini istifadə edib. Bunun üçün oğlan dərsdən boş qalan vaxtlarını maşın yumağa serf edib.



QOÇ - Yeni əməkdaşlıq üçün uğurlu vaxtdır. Aile-sevgi münasibətlərində də hər şey zövqü-nüzə uyğunluq təşkil edəcək. Gündün ikinci yarısında şəxsi büdcəninizi arta-cağı ehtimal olunur.

BUĞA - Şəxsi işlərinizdə böyük dönüş ya-

ranmaqdadır. Bu sabəbdən də əzmkarlılığınıza

artırmağa çalışmalısınız. Qohum-qonşularla

münasibətləri yaxşılaşdırmağa səy göstərin.

Mülayim davranışın.

ƏKİZLƏR - Yeni əlaqələrə başlamağa də-

yər. Əger gələcək perspektivlərinizə yetis-

mək isteyirsizsə, boş dayanmayın. Onu da

unutmayın ki, nəzərdə tutduğunuz planlara

mane olmaq istəyənlər çoxdur.

XƏRÇƏNG - Qarşısında səyahətə çıxmak üçün ideal bir təqvim durur. Gərginliyi azaltmaq istiqamətində bu, ən yaxşı vasitələrdən ola bilər. Bütün hallarda bu gün qaza-

maq üçün şansınız da var.

ŞİR - Yeni əlaqələrə başlamaq, işgüzar sövdələşmələri artırmaq gələcək perspektivlərin üçün səmərəli ola bilər. Həmkarlarınıza dil tapın, gecəni isə mütləq öz evinizdə keçirin.

QIZ - Qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəkiniz. Bu gün kimissə aldatmağa çalışmayın. Günortadan sonra pul sövdələşmələrində istirakınız uğurlu olacaq.

TƏRƏZİ - Gün ərzində qarşılaşacağınız hadisələrin aqibəti çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Odur ki, reallığa obyektiv qiymət verməyə, hər şeyi analiz etməyə çalışın.

ƏQRƏB - Saat 14-e qədər hissərinizi ciovlayıb mübahisəli situasiya yaratmasanız, sonrakı müddəti qənaətbəxş tərzdə başa vurara biləcəksiniz. Çoxdan bəri gözəldiyiniz xəbərlər eşidəcəksiniz.

OXATAN - Vaxtinizin əsas hissəsini məhəbbət amilinə həsr edin. Çünkü ulduzların düzümü son vaxtlar sevdiyinizə qarşı soyuqluq etməyinizi bəyan edir. Bu qüsürü aradan qaldırmaga çalışın.

ÖĞLAQ - Əmin olun ki, bu gün ulduzlar sizdən daha çox sevindirəcək. Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız. Odur ki, evdə boş-boşuna oturmayan. Sevin ki, seviləsiniz.

SUTÖKƏN - Yaxşı olar ki, əsas gücünüzü istirahətə həsr edəsiniz. Hər hansı sövdələşmə və ya riskli addımlar mövqeyinizi eks etdirməyəcək. Ən yaxşı variant ürəyinize yaxın adamlara baş çəkməkdir.

BALIQLAR - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Bir tərəfdən maddi durumunuzda baş qaldıran problemlər, digər tərəfdənse müttəfiqlərinizin başısoyuqluğu hiddətinizi artırıbilər.

Unutmayın, Tanrı ulduzlarından daha yüksəkdə durur!

Əvvəl plastik əməliyyat asılısı idi, indi özü əməliyyat edir

Xarici görünüşünün dəyişməsinə 700 min dollardan artıq vəsait xərcləyən London sahəsinde öz evinde kosmetik proseduralar keçirəcəyi kabinet açıb. 55 yaşlı Sara Bert bu güne qədər 150-yə yaxın plastik əməliyyat keçirib, bu sahədə ilkin təhsil alıb ki, bəzi prosedurları müstəqil heyata keçirə bilsin. Üç uşaq anası botoks inyeksiysi, burun, dodaq və yanaq formasını dəyişmək üçün rəsmi icazə alıb. Britaniyalılarının sözlərinə görə, o, evdəki zorakılıq qurbəni olan qadınlarla bu formada yardım etmək üçün təcrübə qazanıb. Berc deyib ki, özü fiziki təzyiq qurbəni olandan sonra plastik əməliyyat etdirib. Qadına naməlum insanlar hücum edərək, üzünü pis vəziyyətə qoymuşdular: "Plastik əməliyyat menə arzuladığım sıfıti və bədəni verdi. Mən indi digər qadınlara kömək etmək istəyirəm". London sahəsinin konkret hansı əməliyyatlar keçirməsi açıqlanırmı.

Səhifəni hazırladı: SELCAN



Redaktor:
Elşad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 3.190

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahalla ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)